

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 160 (5880) 4 sentyabr 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

"Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər bütün sahələrdə uğurla inkişaf edir"

*Prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının
katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib*



5

Əli Həsənov: Tarix onu
saxtalaşdırmaq
istədiyiniz üçün sizlərə
əsl yerinizi göstərdi



5

İmadəddin Nəsiminin
650 illik yubileyi
münasibətilə bir gündə
650 min ağac əkiləcək



8

Kecmiş qayınanası:
"Gültekin üçün
müqəddəs hec na
yoxdur - na
Vətan, na ailə!"



“Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər bütün sahələrdə uğurla inkişaf edir”

Prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZERTAC xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Prezident Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırırdı.

Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edildi, iki ölkənin dövlət başçıları arasında səmimi münasibətlərin əlaqəlerimizin inkişafindakı rolu vurğulandı, Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirildi və bu səfərin münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminlik ifade olundu. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.



Elmar Məmmədyarov: “Ermənistən rəhbərliyinin son bəyanatları bölgədə gərginliyin artmasına xidmət edir”



Xarici İşlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimalı İrlandiya Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Ceyms Layl Sharp ilə görüşüb.

Nazirliyin metbuat xidmətindən AZERTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov səfir Ceyms Layl Sharpı Azərbaycana səfir təyin olunması münasibətə tebrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Ceyms Layl Sharp etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib. Görüşdə ölkələrimiz arasında mövcud ikitərəfli münasibətlərin hazırlı vəziyyəti haqqında fikir mübadiləsi aparılıb. Tərəflər ölkələr arasında enerji, siyasi, iqtisadi və digər sahələrdə əldə edilmiş nailiyətlərin məmənunuğu doğurduğunu ifadə ediblər.

Ceyms Layl Sharp Azərbaycana səfir təyin edilməsindən məmənunuğunu bildirib, diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.


Sonra Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışqlar prosesinin hazırlı vəziyyəti haqqında qarşı tərəfə məlumat verən nazir Elmar Məmmədyarov Ermənistən rəhbərliyinin son bəyanatlarının bölgədə gərginliyin artmasına xidmet etdiyini və danışqlar prosesine xələl getirdiyini diqqətə çatdırıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Doğu Perinçek: “Tələt Paşanın qatili olan erməni terrorçusuna abidənin ucaldılması insanlığa qarşı hörmətsizlidir”

Erməni soyqırımı yalanlarını ifşa edən Tələt Paşanı xəincəsine qətəl yetirən terrorçu Soğoman Tehliryanın heykelinin ayağı altında bir dövlət adəminin kəsik başının eks etdirilməsi türk millətinə qarşı tehqirdir. Bu, bizə qarşı olan nifrətin daşlaşmış nümunəsi olmaqla yanaşı, eyni zamanda, açıq-aşkar təxribatdır.

Bu sözləri Osmanlı dövlətinin Baş Naziri olmuş Tələt Paşanın qatili - erməni terrorcu Soğoman Tehliryanın Yerevanda ucaldılan abidə ilə bağlı AZERTAC-a müsahibəsində Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek bildirib.

Doğu Perinçek Tələt Paşanın türk millətinin yetişdirdiyi en böyük fedailərdən biri olduğunu xatırladaraq, sözügedən heykəl əsasında Tələt Paşanın tehqir olunmasını insanlığa qarşı hörmətsizlik adlandırdı. O, bu tehqirə qarşı dünya ictimaliyəti sırasında, o cümlədən Avropa İnsan Haqları Məhkəməsində sessiz qalmayacaqlarını qeyd edib.



Ermənistanda tələbələr də etiraz aksiyalarına başlayıblar

Ermənistən İqtisad Universitetinin tələbəleri auditoriyalara girməkdən imtina edərək etiraz aksiyalarına başlayıblar. Universitetin qarşısına toplasən tələbələr təhsildə mövcud olan rüşvətə və korrupsiyaya etirazlarını bildiriblər. AZERTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, tələbələrin aksiyasına universitetin müəllimləri de qoşulublar. Etirazçılar ali təhsil ocağında baş verən neqativ halların tez bir zamanda aradan qaldırılmasını tələb ediblər.

Aksiya iştirakçıları universitet binasından hökumət evinə doğru yürüş ediblər. Narazi kütü universitetin rektoru Ruben Arembekyanın Nikol Paşinyanın göstərişi ilə istefasına da etiraz edib. Ali məktəbin müellim kollektivi təhsil naziri Areik Artunyanın ünvanlandığı məktubda bildirib ki, rektor əvəzi Tiana Kalakenyanın elmi işlərində plagiatiq aşkar olunub. Bundan başqa, tələbələr universitetə xeyli vəsait ödədikləri üçün keyfiyyətli təhsil verilməsini tələb ediblər.

Erməni metbuati yazar ki, ölkədəki orta məktəblərdə də vəziyyət acınacaqlıdır. Yerevandakı 118 orta məktəbdən 6-sı şagird çatışmazlığından bağlanıb. Faktı Ermənistən təhsil naziri Areik Artunyan da təsdiqləyib. Nazir 1-ci sinfə gedən şagirdlərin sayının əvvəklə illərə müqayisədə 30-35 faiz azaldığını bildirib.



Naxçıvanda əsası qoyulan müstəqillik yolunun başlangıç günü

Ulu Öndər Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib

Xalqın, millətin taleyində dahi şəxsiyyətlərin, siyasi liderlərin müstəsna rolu vardır. Məhz həmin şəxsiyyətlər xilaskarlıq missiyasını uğurla həyata keçirib, zamanın tələblərini və obyektiv inkişaf tendensiyalarını vaxtında dərk edərək milli maraqları təmin edib, müdrik ideyaları millətin strateji inkişaf konsepsiyasına çevrilərək onun dünya miqyasında özünməxsus yer tutmasına yol açıb. Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də insanları öz ideya və baxışları etrafında toplayıb, zengin təcrübəsi sayesində idarəcilikdə ciddi uğurlara imza atıb, cəmiyyətin maraqları və mənafelərini müdafiə etdiyi üçün xalqın dərin etimadını qazanıb.

Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı

Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fəvqələdə ses-

cavuzundan xilas edib, blokada şəraitində gelecek inkişafın böyük temellərini atıb. Görkəmli dövlət xadiminin qədim diyarından Naxçıvan Muxtar Respublikasının Ali Məclisində və Azərbaycan Respublikasının Milli Məclisine deputat seçilmesi böyük təcrübəyə malik olan qüdrətli siyasetçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydən açıb. Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun iradesi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin



bacarıqla rəhbərlik edib, dünyanın iki nəhəng dövlətindən biri kimi tanınan Sovet İttifaqının aparıcı dövlət xadimlərindən biri olub. Bütün bunlarla yanaşı, Azərbaycanın qədim dövlətçilik ənənələrinə dərindən bələd olub, milli ideologiyasının əsasını qoyub, milli maraqlarımızın möğləbedilməz müdafiəcisinə çevrilib. Təsadüfi deyil ki, 1969-cu ilin iyul ayının 14-də Azərbaycan rəhbərliyinə gelən görkəmli dövlət xadimi ölkəmizdə müqayisələnməz bir inkişaf mərhələsinin əsasını qoyub, respublikamızı müstəqilliye hazırlayacaq bir sıra əhəmiyyətli iqtisadi, siyasi, ideoloji addımlar atıb. Bu mərhələdə xalqımızın böyük oğlu əsl dövlət xadimi kimi özünməxsus idarəciliyin fəlsəfəsinin əsas konturlarını müəyyənləşdirib. Dahi öndəri dövlət rəhbərindən ali səviyyəli dövlət xadımı səviyyəsine qaldıran da məhz bu idarəciliyin fəlsəfəsi olub. Heydər Əliyev idarəciliyin fəlsəfəsinin əsasını, ideya-siyasi



sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevriləsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı....".

Dahi şəxsiyyət əsl dövlət xadımı kimi özünməxsus idarəciliyin fəlsəfəsinin əsas konturlarını müəyyənləşdirib

Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun teməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşıdalı qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb. Bu da təsadüfi deyildi. Çünkü Ulu Öndər uzun illər Azərbaycan Respublikasına



siyada deputatların ve iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçiləsi də Azərbaycanın müstəqillik yollunun əsasını qoyub. "Bu zamanın, bu dəqiqlirin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhəval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyi misalı tapşırımaq və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrde yerinə yetirməliyəm", - deyən dahi şəxsiyyət Naxçıvan Muxtar Respublikasını erməni tə-

ən parlaq səhifelerini təşkil edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü barədə deyib: "Tale Ulu Öndəri bu regiona göndərməklə Naxçıvanı işğal olunmaq, əhalisini isə qacqın ömrü yaşamaq təhlükəsindən hifz etdi. Azərbaycanın bu qədim torpağını xilas edən Ulu Öndər özüne Naxçıvan boyda abidə ucałtdı. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı,

istiqamətini xalqın tarixi yaddaşının bərpası, sürətli inkişaf strategiyasının gerçekleştirilməsi kimi mühüm amillər təşkil edir.

XX əsrin sonlarına doğru Sovet İttifaqı kimi nəhəng imperiyanın süqutu uğraması ictimai-siyasi vəziyyəti daha da ağırlaşdırılmışdı. Həmin dövrədə cəreyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı da uğurumun bir addımlığına getirib çıxarılmış, Ermənistanın əsəssiz torpaq iddialarına rəvac verilmişdi. Ölkədən təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvan isə taleyin ümidiナ buraxılmışdı. Yaranmış boşluqdan istifadə edən Ermənistan siyasi və hərbi təzyiqlərini getdikcə artırırdı. Vəziyyətin bu qədər gərgin olmasına baxmayaq, Naxçıvanda əhali bütün sahələrdə çətinliklərə müqavimət göstərir, muxtar respublikanın ərazi bütövlüyünü qorumaq üçün mərdliklə mübarizə aparırı.

4 sentyabr 2019-cu il

Naxçıvanda əsası qoyulan müstəqillik yolunun başlanğıc günü

Ulu Öndər Heydər Əliyev 1991-ci il sentyabrin 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib



Əvvəl Səh. 3

Bu cür çetin, mürəkkəb və məsuliyyətli məqamda ulu öndərimiz Heydər Əliyev kimi böyük və zəngin həyat məktəbi keçmiş təcrübəli dövlət xadiminin Azərbaycana qayıdışı, 1990-ci il iyulun 22-də Naxçıvana gəlməsi, həmin ilin 30 sentyabrında Azərbaycan Respublikasının Ali Sovetinə və muxtar respublikanın Ali Məclisine deputat seçilməsi xalq arasında ölkənin gələcəyinə inamı gücləndirmişdi.

O illərdə nəinki Naxçıvan, həmçinin Azərbaycan üçün də tarixi qərarlar qəbul edilib

Naxçıvan parlamentinin yeni tərkibdə 1990-ci il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyyinə və suverenliyinə hesablanmışdı.

Azərbaycan Prezidenti İlham Əliyev həmin dövrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarların tarixi əhəmiyyətindən danışarken deyib: "O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir. ... O vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu Öndərin təklifi ilə "sovət sosialist" sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvana ilk dəfə olaraq 1990-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vesatət qaldırıldı ki, Azərbaycan dövləti de bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ilde Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referandumda Naxçıvan iştirak etməmişdi. Yəni bu addımlar ondan sonrakı dövrde Azərbaycanın dövlət müstəqilliyyini şərtləndirdi. O illərdə də Ulu Öndər qətiyyət, cəsəret, öz xalqına, öz milletinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki, onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstünəndir".

Görkəmli dövlət xadiminin 1991-ci il



sentyabrin 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi isə Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə, eyni zamanda, təcrübəli bir dövlət xadiminin dövlət idarəciliyinə möhtəşəm dönüşü idi. Qarşıda duran əsas vəzifə isə sərhədlərinin böyük bir hissəsi boyunca düşmən hücumlarının hədəfinə çevrilmiş Naxçıvanı işgal təhlükəsindən xilas etmək idi. Buna görə də türk dünyasının böyük oğlu Ali Məclisin Sədri vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra - 1991-ci il sentyabrin 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edib. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilmesi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunları məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanılması təmin olunub. Əhalinin böyük mütəşəkkiliyi, torpağa bağlılığı və Ulu Öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada ilk milli ordu birləşmələri yaradılıb, Naxçıvanın müdafiə potensialı yaxşılaşdırılıb, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası ilk dəfə məhz Naxçıvanda qoyulub.

Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir

ideya ətrafında - Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən "31 Dekabr Dünya Azərbaycan Türklerinin Həmrəylik və Birlik Günü haqqında" Qərarın qəbul edilmesi, bu mənada, xüsusi əhəmiyyətə malikdir. Muxtar respublikanın dağlımış iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də Ümummilli Lideriminin diqqət mərkəzində olub. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında "Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxozi və sovxozi haqqında" və "Rentabelli işləyən kolxozi və sovxozi haqqında" qərarlar qəbul edilib, bu isləhatlar aqrar bölmədə irəliləyişlərə səbəb olub. 1992-ci il noyabrın 21-de isə res-

Azərbaycanın öz dövlət müstəqilliyyini bir əsrda ikinci dəfə itirmək təhlükəsindən Ulu Öndər xilas etdi

Həmin illərdə hakimiyyətdə olan səriştəsiz, bacarıqsız təsadüfi şəxslərin əməlləri nəticəsində 1993-cü il iyun ayının əvvələrində respublikada gərgin ictimai-siyasi vəziyyət yarandı. Hadisələr kulminasiya nöqtəsinə çatdı, silahlı qarşıdurmalar fonunda hakimiyyət böhənə, siyasi böhənə bütün ölkəni öz cənginə aldı. Azərbaycan öz dövlət müstəqilliyyini bir əsrda ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görün xalq yeganə ümidi yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ümummilli lider Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verdi, onun nüvəsi uğrunda siyasi mücadiləyə başladı və 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayitmaqla respublikanı xəosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk olundu.

Dahi siyasetçi qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı, qanunun alılıyi təmin olundu, hüquqi-demokratik prinsiplərə esaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəciliyik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpə olundu, iqtisadi tərəqqi nişənləndirən global layihələr realaşdırıldı. Sevindirici haldır ki, bu gün Ulu Öndərimizin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan gündən-günə inkişaf edir, beynəlxalq aləmdə mövqeləri dəha da güclənir, yeni-yeni nailiyyətlərə imza atır.

Ağır blokada vəziyyətində inkişafa, yüksəlişə aparın yolun əsası 3 sentyabr 1991-ci ildə qoyulub

Heydər Əliyev siyasi xəttinə sədaqət nümunəsi olan Naxçıvan Muxtar Respublikası bu gün dinamik şəkildə inkişaf edir, Azərbaycanın sürətli tərəqqi edən diyari kimi şöhrət qazanır. İndi Naxçıvanın çox böyük dayanıqlı iqtisadiyyati, güclü müdafiə potensialı var. Ötən illərdə muxtar respublikamız ölkəmizin ərazi bütövlüyüünün qorunub dəha da möhkəmləndirilməsinə, milli dövlətçiliyin inkişaf etdirilməsinə, quruculuq proseslərinin genişləndirilməsinə öz töhfələrini verib. Bu gün mühüm enerji potensialı olan Naxçıvan, həm də dünyaya əsrarəngiz turizm imkanlarına malik olan bir diyar kimi qapılını açır. Beləliklə, əminliklə söyləmək olar ki, ağır blokada vəziyyətindən inkişafa, yüksəlişə aparın yolun əsası 3 sentyabr 1991-ci ildə qoyulub.

Əli Həsənov: Tarix onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi

Ali Kərimli son vaxtlar yenidən yaxın tariximizi təhrif edərək ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın 7 rayonunun işğal olunduğunu iddia etməyə başlayıb.



Hələ o illərin canlı şahidləri Azərbaycanın eləhisiinin demografik balansında xüsusi çəkiyə malikdir və yaxşı xatırlayırlar ki, Dağılıq Qarabağ və ətrafdakı yeddi rayon Heydər Əliyev Azərbaycanın rəsmən prezidenti seçilməmişdən əvvəl işğal edilib. Azərbaycanın işğal edilmiş sonuncu rayonu Zəngilan Ermənistən hərbi birləşmələri tərəfindən 1993-cü ilin oktyabrında zəbt olunmuşdu. Həmin vaxta qədər Azərbaycanın legitim prezidenti Əbülfəz Elçibəy idi. Heydər Əliyev 1993-cü ilin 15 iyununda xalqın dəvəti ilə Azərbaycanı düşdüyü çıxılmaz vəziyyətdən xilas etmək üçün Bakıya gelmiş və Ali Sovetin sədri seçilmişdi. Lakin ölkədə bütün güc strukturları parlamentin sədrinə yox, formal olaraq, legitim prezidentə, faktiki olaraq baş nazirə tabe idi. Parlamentin sədri kimi Heydər Əliyevə tabe olan nə ordu, nə də heç bir güc strukturu yox idi. Paytaxtı tərk etmiş legitim prezidentin tərəfdarı olan deputatlar və ona sadıq məmür korpusu Heydər Əliyevin hətta parlamentin sədri kimi səlahiyyətinə icrasına da hüquqi və qeyri-hüquqi manələr yaradırdılar.

AZERTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Facebook sosial şəbəkəsində sehifəsində paylaşıdığı statusunda bildirib.

Statusda deyilir: "AXC-Müsavat hakimiyyəti ölkəni bərbad vəziyyətə salmışdı və bu, orduda da-ha acınacaqlı hal almışdı. Ordunun maddi-texniki terminatı, hərbi arsenali yox idi, ordunun döyüş ruhunu saxlamaq üçün arxa cəbhədə milli birlik də təmin edilməmişdi. Ön cəbhədə döyüşlərin getdiyi vaxt arxa cəbhədə vəzifə davası aparılır, siyasi qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi. Silahlı qüvvələr daxilindəki müxtəlif birləşmələr də ayrı-ayrı siyasi və maraq qruplarının tabeliyində idi. Paytaxtda vəzifə davasına çıxan siyasi qruplar daha çox pay qoparmaq üçün həmin silahlı birləşmələri cəbhə xəttindən geri çəkərək Bakıya gətirir, siyasi mübarizədə, vəzifə bölgüsündə təzyiq aləti kimi istifadə edirdilər.

Cəbhədə döyüşlərin getdiyi vaxt Suret Hüseynovun, İsgəndər Həmidovun, Rehim Qaziyevin, Rövşən Cavadovun və digərlerinin silahlı dəstələrinin Bakı küçələrində avtomatlarla gəzdiyini, insanlara divan tutduğunu, vəzifə bölgüsündə daha çox pay qoparmaq üçün paytaxt hərbi poliqona çevirdiklərini xalq unutmayıb.

Silahlı birləşmələr Bakıda vəzifə davasında iş-

Kolleclərin boş qalan yerlərinə qəbul olunanların siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc ediləcək

Kolleclərin boş qalan yerlərinə qəbul olunan abituriyentlərin siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc ediləcək. AZERTAC xəbər verir ki, jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) sentyabrın 4-dən Dövlət İmtahan Mərkəzinin (DİM) saytının "Elektron xidmətlər" bölməsində "DİM neşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş əsasında əldə etmək mümkündür (<http://eservices.dim.gov.az/ejurnal>).



tirak etdiyi vaxt isə cəbhə müdafiəsiz qalmışdı. Nəticədə erməni işçilərini Dağlıq Qarabağla birgə etraf yeddi rayonu da zəbt etməye nail oldular. Tarixi saxtalaşdırmağa çalışanlar cavab versinlər: Bele bir vəziyyətdə Heydər Əliyev hansı ordu, hansı güc strukturunu və hansı səlahiyyətə ərazi itkili rin qarşını ala bilərdi?

Parlamentin sədri kimi heç bir güc strukturuna çıxış olmayan və bu səbəbdən işğalın qarşısını ala bilməyen Heydər Əliyev Azərbaycanı etnik və regional zəmində parçalanma təhlükəsindən, vətəndaş müharibəsi və xoasdən xilas edə bildi. Bakıya qayıtdıqdan sonra cəmi 6 ay ərzində Heydər Əliyevin Azərbaycanın xilası üçün nələr etdiyini xalqımız unutmayıb:

1. Heydər Əliyev ölkəni AXC-Müsavat tədəminin sərişəsiz idarəciliyi, xəyanət səviyyəli səhələnkarlığı ucbatından məhvolma təhlükəsindən, silahlı vətəndaş qarşısındırmasa girdabından xilas etdi;
2. Heydər Əliyev Azərbaycanı yaxşı halda federallaşmaya, əslində isə siyasi xəritədən silməyə hesablanmış etnik-regional separatizm meyillerinə qarşı ölkənin bütün vətəndaşlarını vahid dövlətçilik - azərbaycançılıq ideyası etrafında yiğaraq səfərbər etdi. İster cənub, ister şimal-şərq, istərsə de şimal-qərb regionlarının ziyalıları, sırvı vətəndaşları Heydər Əliyevin çağırışlarına səs verərək separatizm ocaqlarını söndürdüler və Azərbaycanın müxtəlif ölkələr arasında bölgündürüləməsini nəzərdə tutan planları pozmaq gücündə olduğunu sübut etdi. Məhz ordumuzun qisa müddətə toparlanıb real gücüçəçərilməsi Ermənistəni atəşkəs müqaviləsinə getməyə məcbur etdi;

3. Heydər Əliyev mövcud olmayan, "səhra komandirləri"nin daxili "razborkalar", müdafiə nazirinin isə digər nazirlikleri və Prezident Aparatını zəbt etmek üçün istifadə etdiyi silahlı qüvvələrdən qısa müddətə real, vətənpərvər əsgər və zabitlərden komplektdədirilmiş milli ordu qurmağa nail oldu. Bu ordu Horadızdə, Cəbrayılda ilk ciddi uğurlarını qazandı, indi bəzi memuarlardan bəlli olduğu kimi, digər paytaxtlarda cızılan və Azərbaycanın müxtəlif ölkələr arasında bölgündürüləməsini nəzərdə tutan planları pozmaq gücündə olduğunu sübut etdi. Məhz ordumuzun qısa müddətə toparlanıb real gücüçəçərilməsi Ermənistəni atəşkəs müqaviləsinə getməyə məcbur etdi;

4. Heydər Əliyev Azərbaycan daxilində günündən genişlənən xoosun, hüquqi özbaşınalık, "polis-reket" sisteminin, qarətçiliyin, "qanuni oğurlar" hakimiyyətinin qarşısını aldı. Ölkədə qayda-qanun bərəqərər edildi. İndi sevmədiyiniz ifadələri təkrarlaya: insanlar gecələr oğurlanmaq, şikəst edilmək qorxusunu olmadan küçəyə çıxmaga başladı;

5. Heydər Əliyev Azərbaycanı sizin öz hakimiyyətinizi və bütövlükdə gənc dövləti bütün dünyaya düşmən edən bərbad xərçi siyasetdən xilas etdi. Bəzən Ustad müellim kimi Azərbaycanın xəritəsi ile dünyani dolaşaraq gerçəklərimizi, problemlərimizi dünyaya tanıtıcı, irqi-ətnik təessübkeşliklə dünyaya meydana oxumağın, "İranı viran etmək", "Rusiyani parçalamaq", "Çinə türk bayraqları sancmaq" xülyalarının xərçi siyaset kursu olmadığını inandıra bildi, Ermənistən istisna olmaqla, heç bir qonşu dövlətlə problemi olmayan, komplimentar xərçi siyaset kursu tətbiq etdi.

Mən sizə sual verirəm: belə çətin, param-parça vəziyyətdə məsuliyyətinizi, dövlət əxlaqını dərk etmədən atıb qaçıǵığınız Azərbaycanın siyasi, sizin fiziki varlığınızı xilas etdiyi üçünən Heydər Əliyevin ünvanına ittihamları səsləndirirsınız?

Daxili işlər naziri dünyani nüvə müharibəsi ilə təhdid edən, müdafiə naziri prezident və spikerə meydan oxuyan, hər səhra komandiri paytaxta qoşun çəkib vəzifə davasına çıxanları torpaq itki-sində günahkardır, yoxsa Azərbaycanı bu rəzalətdən, anormal vəziyyətdən, siyasi və fiziki məhvən xilas edən Heydər Əliyev mi?

Əli Kərimli, tarix məhz onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi. Siyasi bioqrafiyanız çıxdan bitib, siz indi adı bloqger kimi maraq doğurursunuz..."

YAP İcra Katibliyi partiyanın mənzil-qərargahında ənənəvi mətbuat konfranslarının bərpasına dair qərar qəbul edib

Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyi partiyanın mənzil-qərargahında keçirilən ənənəvi mətbuat konfranslarının bərpası barədə qərar qəbul edib. Bu barede AZERTAC-a YAP-in mətbuat xidmətindən məlumat verilib.



Laihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasetin uğurları, cəmiyyət həyatının bütün sahələrini əhatə edən möhtəşəm islahatlar, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan məqsədönlü addımlar haqqında Azərbaycan vətəndaşlarına daha mötəber, operativ və dolğun informasiyanın çatdırılmasıdır.

Laihə çərçivəsində bütün dövlət və hökumət qurumlarının rəhbərlərinin iştiraki ilə YAP İcra Katibliyində mətbuat konfranslarının keçirilməsi nəzərdə tutulur. Sentyabrın 10-da ilk mətbuat konfransı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin iştiraki ilə keçiriləcək.

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkiləcək




Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əxanım Əliyevanın təşəbbüsü ilə müteffekkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək. Heydər Əliyev Fondundan və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZERTAC-a bildirilər ki, böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni ərisinin tanidlaması məqsədi daşıyan bu nəcib təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyət nümayəndləri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndləri və könüllü gənclər qoşulacaqlar. Bu genişmiyəqaslı tədbirə Azərbaycan xalqının ümuməbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadının doğuldugu Şamaxı rayonunda start veriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səren-camına əsasən böyük Azərbaycan şairi və müteffekkir İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il "Nəsimi illi" elan olunub.

Xatırladaq ki, dahi şairin 600 illik yubileyi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təntənəli surətdə keçirilib. Böyük söz ustadının 600 illiyi UNESCO-nun əlamətdər tədbirləri siyahısına daxil edilərək 1973-cü ilde ilk dəfə beynəlxalq məqyasda qeyd olunub. Onun poetik ərsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi merhələ təşkil edir. Nəsimi poeziyasının fəlsəfəsi təbiət gözəlliklərinin, saf bəşeri duyuguların, şəxsiyyət azadlığının tərənnümü üzərində qurulub və Azərbaycan ədəbiyyatının daha da zənginləşməsində misilsiz rol oynayıb.

Müteffekkir şairin yaradılığında insan və təbiət münasibətlərinin harmoniya-xüsusi yer tutduğuna görə, onun xatirəsinin bu kontekstdə genişmiyəqaslı, yadداqlanan tədbirlərə əbədiləşdirilməsi ölkəmizin yaşı, çiçəklənən diyara əvvəlməsini, ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərlər təhfədir.

Multikultural Azərbaycan internet resursu fəaliyyətə başlayıb



Mədəniyyət Nazirliyinin destəyi ilə hazırlanın Multikultural Azərbaycan (multikultural.az) internet resursu fəaliyyətə başlayıb. Nazirlikdən AZERTAC-a bildirilib ki, Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən internet resursu mədəni müxtəlifliyi təbliğ edir. Sayt "Əsas səhifə", "Mədəni müxtəliflik" (mədəniyyət, incəsənet), "Multikulturalizm" (milli siyaset, beynəlxalq sənədlər), "Azərbaycançılıq", "Tolerantlıq", "Media" və "Faydalı" kimi ana bölmələrdən, "Milli azlıqlar", "Xəber", "Məqale", "Müsahibə", "Foto", "Video", "Tədbirlər" (yerli və beynəlxalq), "Multikultural nəşrlər" kimi alt rubrikalardan ibarətdir.

Saytın hər üç dildə mobil versiyası, sosial platformalarda səhifələri (facebook, Instagram, Twitter) də istifadəçilər üçün aktivdir.

4 sentyabr 2019-cu il

Mübariz Qurbanlı Dünya Baptist Alyansı İttifaqının nümayəndələri ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 3-də Dünya Baptist Alyansı İttifaqının nümayəndələri ilə görüşüb. DQİDK-dan AZƏRTAC-a verilən məlumatata görə, görüş zamanı Dövlət Komitəsinin sədri Azərbaycandakı sabit dini vəziyyət, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı, o cümlədən tolerant və multikultural dəyərlərin təbliği sahəsində görülən işlər haqqında ətraflı məlumat verib.

Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Əsasını ulu önder Heydər Əliyevin qoymduğu nümunəvi dövlət-din münasibətləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin din siyaseti dini etiqad azadlığının qorunmasına, ölkədəki bütün dini icmalara bərabər imkanların yaradılmasına və ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin, eyni zamanda, xalqımızın milli-mənəvi dəyərlərinin daha da möhkəmlənməsinə yönəlib. Komitə sədri vurğulayıb ki, ölkədəki dini durumun sabitliyi, tolerantlığın səviyyəsinin yüksək olması, dini eqidəsine görə vətəndaşlar arasında heç bir ayrı-seçkililik olmaması qeyri-islam dini qurumların fəaliyyətinə əlverişli şərait yaradır. Azərbay-



canda 35 qeyri-islam dini qurumun dövlət qeydiyyatına alındığını diqqətə çatdırın M.Qurbanlı İslam təməyllü dini icmalarla yanaşı, onlara da dövlət büdcəsindən maddi yardım göstərilməsinin artıq ənənəyə çevrildiyini qeyd edib.

Mübariz Qurbanlı söhbət zamanı qonaqları Ermenistanın Azərbaycana qarşı təcavüz və işgal siyaseti barədə də malumatlandırb, bütün beynəlxalq konvensiyaların şərtlərinə pozaraq tarixi abidələrimizə qarşı törədilən cinayətlərə diqqət çəkib. Ölkəmizdə dini konfessiyalar arasındaki münasibətlərin kökündə bir-birinin dini inancı və mənəvi dəyərlərinə dərin hörmət da-

yandığını bildirən Dünya Baptist Alyansi adından BMT-nin Cenevrədəki daimi nümayəndəsi R.Şeyn Makneri Azərbaycanın nümunəvi tolerantlıq və multikulturalizm mühiti sərgiləməsindən məmənunluğunu ifadə edib. Bildirib ki, beynəlxalq ictimaiyyət və dənəvi dövlətlər bu yanaşmanı nümunə kimi qəbul etməlidirlər.

Mübariz Qurbanlı maraq doğuran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılan görüşün sonunda qonaqlara DQİDK-nin ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsizmə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdiriyi kitablar təqdim edilib.

“Orta təbəqənin sahəsinin genişlənməsi ölkəmizdə sosial harmoniyani daha da gücləndirəcək”

Sentyabrın 1-dən miniməməkhaqqının artırılması ölkəmizdə həyata keçirilən sosial yönümlü islahatların mərkəzində insan amilinin dayandığını bir daha sübut edir. Ölkədəki sabitliyin və iqtisadi inkişafın təzahürü olan sosial siyaset xalqımızın daha uğurlu sabahına, daha yaxşı yaşamasına yönəlib.

AZƏRTAC xəber verir ki, Milli Məclisin deputati Musa Quliyev bu barədə danışarkən deyib: “Yeni sosial paketin həyata keçirilməsi üçün 1 milyard manata yaxın vəsait lazımlaşır. Bütövlükdə ise ilin evvəlindən verilən sərəncamların icrası üçün 5 milyard manadan çox vəsait sərf ediləcək. Əlbəttə, həmin vəsaitlərin mənbəyi var, çünkü Azərbaycan iqtisadiyyatı və sosial siyaseti balanslaşdırılmış şəkildə müəyyənənədir. Buna qabaqcadaq proqnozlaşdırılır. Prezident İlham Əliyevin bu ilin evvəlində keçirilən müşavirədə qeyd etdiyi kimi, vergi və gömrük orqanları tərəfindən toplanan aylıq vəsait proqnozlardan xeyli artıqdır və bu, həmin mənbələrin əsasını teşkil edir. Lakin bundan başqa da mənbələr var. Bu il ölkəmizin iqtisadi artımı 3,2 faiz proqnozlaşdırılır və işlərin gedisi göstərir ki, daha yüksək bir rəqəmə də çatmaqla olar.

2014-cü ilde dünya maliyyə iqtisadi böhranının üçüncü mərhəlesi başlanğıcında iqtisadiyyatı neftlə bağlı olan ölkələrin çoxunda milli valyutalar ucuzlaşdı və iqtisadiyyatı neftlə bağlı olan



ölkələr sırasında Azərbaycan da müəyyən çətinliklərlə üzləşdi. Lakin ölkəmizdə uğurla aparılan iqtisadiyyatın şaxələnməsi siyaseti neft və neft-qaz sektorunun balanslı şəkildə inkişafı 2017-ci ilde iqtisadiyyatı tam sabitləşdirməyə və 2018-ci ilde sosial-iqtisadi inkişafın yeni bir mərhələsinə qədəm qoymağa imkan verdi. 2018-ci ilde əldə edilən iqtisadi uğurlar növbəti illerdə də davamlı olacaq və inqilabi dəyişiklərin aparılmasına şərait yaradacaq.

Bir məsələni də qeyd etmək istəyirəm. Biri var iqtisadiyyatın ayrı-ayrı sahələrinə, yəni divident getirən sahələrə vəsait qoyasan, biri də var sosial sahəyə vəsait xərcleyəsən və onun heç bir divident getirmədiyi biləsen. Həmdə bu, birdəfəlik sərf olunan vəsait deyil və hər ay, hər il artımlar davam edəcək. Təbii ki, sosial təminatlar yüksəldikcə sosial təlebatlar da artır. Ona görə də gələn illər üçün büdcədə nə qədər vəsait artacaq və onun nə qədər hissəsinin əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldiləcəyi nəzərə alınıb. Təxminən 2025-ci ilde Azərbaycanın inkişaf etmiş dövlətlərlə sırasına çıxmazı nəzərdə tutulur və bunların hamısı əvvəlcədən proqnoz-

laşdırılıb.

2016-cı ildə dövlət başçısının Sərəncamı ilə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” təsdiqləndi və həmin xəritələrde paketlərdən biri də sosial rifahın yüksəldiləməsi ilə əlaqədar idi. Yəni atılan bu addımların hamısı həmin dövrdən nəzerə tutulmuşdu.

Deputat daha sonra deyib: “Orta təbəqə bütün dünyada ictimai-siyasi sabitliyin buferi sayılır. Hansı dövlətdə orta təbəqə çoxdur, orada uzun müddət sabitlik olur, narazılıq baş vermir, sosial ədalət dəhədən təmİN edilir. Qütbüşəmə çox olan ölkələrdə həmisi ister siyasi, isterse də sosial-siyasi sahədə böhranlar çox olur. Prezidentin son Sərəncamı ilə minimum əməkhaqqının 250 manata qaldırılması dəhədən əməkhaqqı alan, orta səviyyədən aşağı olan vətəndaşların sosial rifahının yaxşılaşmasına hədəflənib. Buna nəticəsində orta təbəqənin sahəsi genişlənir və Azərbaycanda sosial harmoniyanın dəhədən gücləndirəcək. Azərbaycanın dövlətçilik tarixində ilk dəhədə olaraq minimum əməkhaqqı yaxşış minimumunu üstələdi və ondan yuxarı qalxıb. Eyni zamanda, Milli Məclis də sosial paketin davamı olaraq əmək pensiyalarının artırılması ilə əlaqədar məsələyə baxılacaq və oktyabrın 1-dən əmək pensiyaları artırıllaraq minimum pensiyanın məbləği yaxşış minimumunu üstələyəcək. Bu, həmdə yoxsulluğun aradan qaldırılması, həmdə pensiyaçıların sosial rifahının yüksəlməsinə şəbəb olacaq”.

Neylədin bunlara ay Əli Kərimli?

Indice “Azadlıq” qəzetinin “facebook” səhifəsinə baxıram. Öncədən deyim ki, bu qəzətdə dərc olunan bütün yazılarla, o yazılarla qoyulan başlıqlara, hətta dizyna, korrektəye, redaktəye, əlgərez hər şeyə Əli Kərimlinin birbaşa özü nəzarət edir. Və... həmin haqqında danışdığım yazı başlıqlarından sadəcə birini paylaşmaq istəyirəm. Ki, radikal müxalifet cəbhəsinin yuxarı eşalonunda artıq gözəl görünən hallusinasiya, potoloji-özünəvurğunluq vəziyyətindən sizlər də hali olasınız. Diqqət edin və şok olmayın. Başlıq belədir: “AXCP sədri yenə amansız davrandı”.

Pyattonnan. Yox, eşi! Amansız? Evde, metbəxə bitişik 7 kvadrat metr otaqda? Güldənlərin, rədənə salxımlanan kitabların, “servant”ın və baxan qab dəstlərinin, 100-lük “lampočka”ların şahidiyi iləmi? Yoxsa öz ələmində, yuxuda, xəyal ovlağındı?

Bəy, demirəm bize, hətta Berlinde “hamburger” satan mqranta da məlum ki, “Azadlıq”da özündən başqa işçi yoxdur. Hər şey şəxsi sərəncamında. Yazı-pozu, cızma-qara, iynə-sap, qayçı-sancaq. Hər şey və hər şey! O zaman bu nə başlıqdır? Bu nə sərlövhədi? Bu nə özünütərifdi? Bu nə haldid? Və yə buraya qəder gəldinse ta fikirlərini qəzet üzərindən niyə deyirsən? Amerikada bir-iki manat qrant üçün külənc döyen xanımın verilişinə növbəti dəfə çıxdığında açıq mətnlə söylə ki, məndən daha yaxşı oğlan yoxdu, mən Ruzvətəm, mən Tolstoyam, mən Riçard Qirom, mən Raç Kapuram, ya da nə bilim mən Mayk Taysonam.

Keçmişdə aramızdan çıxdış edilən eksləri də salısan yaman günü. Oxşayıblar sənə. Yəni, oxşamışlarına. O gün baxıram keçmiş sefir, adının mənası ilə tam əks qütbdə duran Arif dostu Gülçətaya kompliment yazır. Yenə “facebook”da. O bunu tərifləyir, bu onu. Sonra da hərə özünü. Hələ həmin Arif bir az da uzağa gedərək, məmurlara, xüsusi ayıralıqla isə deputatlara sosial şəbəkə üzərindən müraciət edib ki, xalqın rifahını düşünən hər kəs Əli Kərimlinin böyüküyünü, mütləq həkimliyini qəbul ələsin, onun yanına keçsin.

Bu Arifin də, ona bənzərlərin də çat verməsi yeni söhbət deyil. Ele bu səbəbdən nə “ikinci əl” söhbəti elədik, nə “üçüncü”. Havayı verdik getdi. Daha dəqiqi, qulaqlarından aşağı salıldalar, götürən götürdü. Amma bunların “pil”i bu qədər bitməmişdi axı. Bunlar kontrabasda “Vağzalı” çalmırlılar axı. Bunlar dolmali badımcın kürüsü ilə yemirdilər axı. Bunlar suyu, çayı qulaqları ilə içmirdilər axı. Neylədin bunlara ay Əli Kərimli? Yamağı bir de hissələrə bələb cırıq-cırıq eləmək çoxmu vacib idid?

Sənin yanındamı olaq? Niyə? Ruslan Bəşirinin həyatını yaşamaq üçün mü? Ən yaxşı halda Qənimətin gününə qalmaq üçün mü? Milləti, dövləti kürəyindən, köksündən, böyründən baltalamaq üçün mü?

Arif kimi, Gülçətay kimi “günəmuzd” olmaq üçün mü?

Məcburi köçkü: “Əməkhaqqı artan yüz minlərlə insan arasında mən, oğlum və qızım da var”

Prezident İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlarla minimum əmək haqqının 250 manata qatdırılması, dövlət qulluqçularının, eləcə də dövlət büdcəsindən maliyyələşən strukturların işçilərinin əməkhaqqlarının artırılması hər kəs tərəfindən minnətdarlıqla qarşılıb.

Əslən Laçından olan məcburi köçkü, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin İsmayılli rayonu üzrə aparıcı məsləhətçi Tahir Əliyev AZƏRTAC-in bölgə müxbiri ilə söhbətində deyib: “Sağ olsun Prezidentimiz. İmzaladığı sərəncamlarla yüz minlərlə insanın əməkhaqqı artıb. Onların arasında mən, oğlum və qızım da var. Mənim, həmçinin İsmayılli Rayon Genclər və İdman idarəsində məsləhətçi işləyən oğlumun əməkhaqqı 50 faiz artıb. Qızım İsmayıllıda 30 nömrəli Ağdam rayon tam orta məktəbdə müəllim işləyir. Diaqnostik qiymətləndirmədən sonra onların da əməkhaqqı əhəmiyyətli dərəcədə artmışdır. Prezidentimizin Sərəncamı ilə müəllimlərin maaşı sentyabrın 1-dən dəhədə 20 faiz artırılıb. Onu da qeyd edim ki, İsmayılli şəhərində salınan yeni qəsəbədə ailəmə ev də verilib. Bir sözə, Prezidentimiz bizim üçün mümkün olan hər şeyi edir. Bütün bunlara görə dövlətimizin başçısına ailəm adından minnətdarlığı bildirirəm. Əminəm ki, Prezidentimizin rəhbərliyi ilə dədə-baba torpaqlarımıza qayıdacağı gün elə də uzaqda deyil”.



Elşən Musayev,
politoloq

Artıq bir neçə ildir ki, ekspertlər Avropa İttifaqında neqativ tendensiyaların sürətlə artlığı haqqında fikir söyleyirlər. Bu təşkilatın hətta dağla bilməsi ehtimalı istisna edilmir. Brexit nümunəsinin bu kontekstdə tez-tez xatırlayırlar. Onun digər dövlətlərin də təşkilatı tərk etməsinə təkan verəcəyini bəyan edirlər. Bunların fonunda Aİ-nin geləcəyi ilə bağlı nikbin strateji planın hazırlanması maraqlı görünür. Həmin plan 2024-cü ilə qədər təşkilatın inkişaf istiqamətlərini özündə ehtiva edir. Konkret sahələr üzrə Aİ-nin daha da inkişaf edəcəyindən bəhs edilir. Onların reallığa nə dərəcədə uyğun olduğunu demək çətinidir. Lakin sənəddə Aİ-yə üzv olmayan, ancaq onurla əməkdaşlıq edən ölkələrlə də bağlı müəyyən məqamların olması onu daha maraqlı edir. Bu fikirlərin işığında Aİ-nin yeni strateji planının geosiyasi kontekstdə analizinə ehtiyac duyurur.

Gələcəyə baxış: Avropanın ümidi

Aİ-nin dünya siyasetində rolunu yeni seviyəyə yükseltmək isteyinin olduğu sərtdəyil. Hazırda qlobal miqyasda müşahidə edilən ziddiyətlərin derinleşməsi Brüssel üçün bunu daha aktual edib. Lakin ekspertlər sənəddə Aİ-nin nəinki inkişaf edə biləcəyini qəbul etmeyənlər, hətta bədbin proqnozlar irəli sürenlər də var. Onlar bu təşkilatın yaxın bir neçə ildə, ümumiyyətə, dağla bilməsi ehtimalını istisna etmirlər.

Brüssel isə demək olar ki, son iki ildə tamamilə fərqli iradə ortaya qoyur. Aİ rəhbərliyi təşkilatın həm funksional imkanlarını genişləndirməyi, həm də onun beynəlxalq aləmdə nüfuzunu yükseltməyi düşünür. Bu bağlılıqla təşkilatın yeni strateji planının tərtib edilməsi olduqca düşündürəcü təsir bağışlayır. Çünkü artıq Brüssel konkret istiqamətlər üzrə fəaliyyətini gücləndirəcəyi iddiasına ortaya qoyur.

Yeni planda həmin istiqamətlər aydın göstərilir. Onlar aşağıdakılardır: təhlükəsizlik, iqtisadi artım, genişlənmə, iqlimin müdafiəsi və təşkilatın dünyada təsir gücünün artırılması. Bu istiqamətlərin hər biri kifayət qədər ciddi programların həyata keçirilməni tələb edir. Ancaq ekspertlər daha çox məsələnin psixoloji aspektinə, Brüsselin niyətlərinə diqqət yönəldirlər. Son illər ilk dəfədir ki, Aİ, məsələn, genişlənmə perspektivində və zərurətdən bəhs edir.

Vurğulanan istiqamətlər kontekstində strateji planda vətəndaşın müdafiəsi və azadlığına ayrıca diqqət yetirilib. Bunun üçün xarici sərhədlərin səmərəli müdafiəsi və qeyri-legal məqrasiya ilə mübarizə zəruri faktor kimi göstərilir. Bunlarla yanaşı, sənəd müəllifləri dezinformasiya, kiberhücumlar və qanunun alılıyi principinin müdafiəsi məsələlərini də unutmayıblar. Bele çıxır ki, Aİ daxilində vətəndaşların azadlığını məhdudlaşdıracaq ele bir faktor yoxdur. Təşkilatın insan azadlığını təmin etmək potensialı kifayət qədərdir. Bu səbəbdən Brüssel hesab edir ki, əsas təhlükə kənardandır. Onun da iki aspekti var: birincisi, informasiya müharibəsi, ikincisi, qanunsuz məqrasiyanın genişlənməsi.

Təbii ki, vurğulanan iki faktورun hər bir insan üçün təhlükəsini inkar etmək olmaz. Müasir dövrde informasiya müharibəsi kifayət qədər risk yarada bilir, o cümlədən ictimai rəye təsir edir. Ancaq bütün məsələləri xarici faktorlara bağlamağın yanlış olduğunu düşünürük. Çünkü təcrübə göstərir ki, Aİ-yə üzv dövlətlərin daxilində insan hüquq və azadlıqlarını məhdudlaşdırın proseslər gedir. Məsələn, Aİ-nin böyük dövlətləri öz vətəndaşlarına qarşı iki standart siyaseti yeriidir. Deyək ki, onlara "ermeni soyqırımı" ilə bağlı hansısa məqamları qadağan edir. Təqribən ona oxşar başqa hadisələrə fərqli şərt-

Yeni strateji plan: Brüsselin nikbin proqnozları



Yeni strateji plan: Brüsselin nikbin proqnozları

Siz buranızınız: [Əsas sahifə](#) » [BEYNƏLXALQ TƏŞKİLATLAR](#) »

[0 Şərh](#) [Yazı aralığı](#) [A Font Ölçüsü](#) [Çap](#)

2460 [Yazı aralığı](#) [A Font Ölçüsü](#) [Çap](#)

Qoşulu olduğu bölmələr

- [qlobal proseslər və trendlər](#) [Arxiv](#)
- [geosiyasət](#) [Arxiv](#)
- [iqtisadiyyat](#) [Arxiv](#)
- [sivilizasiyalarası dialog](#) [Arxiv](#)
- [beynəlxalq təşkilatlar](#) [Arxiv](#)
- [şəhərlər](#) [Arxiv](#)
- [ekspertlər](#) [Arxiv](#)
- [munaqışlar](#) [Arxiv](#)
- [şəxsiyyətlər](#) [Arxiv](#)
- [kibər məkan](#) [Arxiv](#)

Aktual

Tramp Ukraynaya hərbi yardım təkrar gözən keçirmək barədə göstərilər [Davam...](#)

Diplomatik guşə

Sudan-Azərbaycan iqtisadi münasibətlərinin inkişafı Azərbaycan-Afrika münasibətlərinin inkişafı üçün də asas yarada bilar [Davam...](#)

Müəllifin digər yazıları

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə [Yeni laviha](#)

lər qoyur və s.

Bunlarla yanaşı, dini mənsubiyətə görə, Aİ vətəndaşlarına fərqli münasibətlər ola bilir. Müsəlmanlar sixisdirilir, küçələrdə təhqiq olunur, açıq və ya gizli teqib edilirlər. Məsələn, bir neçə ay önce Böyük Britaniyada bir suriyalı müsəlman yeniyetmə ingilis uşaq tərəfindən hamının gözü qarşısında döyüldü. Nəticəsi o oldu ki, müsəlman valideynlərə həmin şəhəri tərk etmək məsləhət görüldü.

Sağ populistlərin bu kimi situasiyalara yanaşmaları daha radikaldır. Onların siyasi populyarlığı isə günbegün Avropada artır. Bəs nə üçün strateji planda bu kimi məqamlar nəzərə alınır? Risk mənbəyi kimi ancaq kanardan olan təsirləri göstərmək həm reallığı gizlətmək, həm də gələcək proseslər qarşısında özünü daha zeif duruma salmaq demək deyilmi? Dünyada geosiyası nüfuzunu daha da artırmağa hədəflənmiş bir təşkilat üçün bu, müsbət məqam sayıla bilməz. Hər bir haldə, Brüssel hesab edir ki, informasiya müharibəsi və məqrantlar əsas təhlükə mənbəyidir. Bu onu göstərir ki, yaxın gələcəkdə Aİ-də məqrantlara münasibət yaxşılaşmayıacaq. Bunun təşkilat daxilində hansı siyasi-mənəvi mənzərə yarada biləcəyini düşünmək gərəkdir.

Təhlükəsizlik və genişlənmə: perspektiv mövcuddurmu?

Aİ-nin təhlükəsizlik məsələsini ilk sıraya qoyması da düşündürəcüdür. Bu onu göstərir ki, yaxın illərdə Avropa ABŞ-in çətiri altından çıxmaya çalışacaq. Avropa ordusunun yaradılması ehtimalı mövcuddur. Brüsselin Vaşingtonla təhlükəsizlik məsələsində öz mövqeyini qoruması halında Amerika müəyyən təxribatlara yol açə bilər. Lakin bele görünür ki, avropanılar qərarlıdır. Onlar Avro-Atlantika birliyini keçən əsrde formallaşmış yanaşma kontekstində artıq qəbul etmək istəmirler. Bu, Aİ-nin dünya siyasetində

müstəqilləşmək niyyətinin ciddi olduğunu göstərir. Eyni planlara digər böyük dövlətlərin də malik olduğunu nəzərəalsaq, yaxın illərdə ABŞ-la münasibətlərin yoluna qoyulmasının ciddi maneələrlə üzləşmə ehtimalının az olmadığı neticəsini alarıq.

Bunun fonunda iqtisadi artım və genişlənməyə nail olmağın asan başa gəlməyəcəyi qənaəti yaranır. Hər iki məsələ üzrə Amerikanın təsiri istisna deyil. Iqtisadi artım məsələsində ABŞ-in tələb etdiyi şərtlərə fəaliyyət göstərmək imkanının nə dərəcədə olduğunu zaman göstərəcək. Lakin indidən genişlənmənin çətin reallaşacağı məlumdur. Onun iki səbebini görürük.

Birinci, Brexit Aİ-də parçalanma meylinin qaldığını təsdiq edir. Böyük Britaniyadan bu təşkilati tərk etməsi başqalarını da oxşar addımlar atmağa təhrik edə bilər. Xüsusilə bu tendensiyanın güclənəsində Amerikanın marağının olması nəzərdən qaçırlımalıdır. D.Tramp Londona səfəri öncəsi Twitter səhifəsində yazmışdı ki, "vaxt gələcək mənə "mister Brexit" deyəcəklər!"

İkinci, Brüssel genişlənməni Qərbi Balkan ölkələrindən birinin hesabına həyata keçirmək məqsədini açıqlayır. Bu prosesə isə Rusiya da müqavimət gösterir. İndidən Kosovo ilə Serbiya arasında ziddiyyətlər dərinləşdirilir. Hətta lokal munaqışə ehtimalı mövcuddur. Bundan başqa, Qərbi Balkanların Aİ standartlarına uyğunlaşacağı qeyri-müəyyəndir. Məsələn, Serbiya və ya Kozovonun buna nə dərəcədə hazır olduğu aydın deyil.

Bunlar Aİ-nin genişlənməsi prosesinin hələlik qaranlıq olduğunu və təşkilatın daha çox psixoloji olaraq özünü stimul etməsi ki mi Göründüyü ifadə edir. Ekspertlər bunların fonunda Aİ-nin iqlim dəyişməsi ilə bağlı mübarizə planının olmamasını da vurgulayırlar.

Ancaq maraqlıdır ki, bir sıra ekspertlər Aİ-nin genişlənmədən rəsmən bəhs edilməsinin "Şərq tərəfdəşliyi" programına daxil olan ölkələr üçün də müəyyən perspektivlər açdığını yazırlar. Bu fikrin əsaslılığı müəy-

yən suallar doğurur. Yuxarıda vurğuladığımız faktorlardan başqa, həmin proqra ma daxil olan ölkələrin çox sayıda geosiyası, iqtisadi çətinliklərə üzləşdiyi, bəzilərində münaqışələrin mövcud olduğunu və onların heç də hamisəna obyektiv münasibətin olmadığını da demək gərekdir.

Məsələn, Cənubi Qafqazda Ermənistən Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi bu iki dövlətin hansıa təşkilatda bir yerə olmasına istisna edir. Munaqışının həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu isə hələ də təsirli addım atmayıb. Belə bir şəraitdə Azərbaycan necə Aİ-yə üzv ola bilər? Və ya onuna Ermənistən faktoru nəzərə almadan hansıa əməkdaşlıq planı üzerinde işləyə bilər? Mümkün deyildir. Eyni olaraq, Ukrayna, Gürcüstan və Moldovanın Rusiya ilə münaqışlı vəziyyəti mövcuddur.

Bunların fonunda Aİ-nin dünya siyasetində rolunu necə yüksəldəcəyi məsəlesi də xüsusi yanaşma çərçivəsində maraqlı doğurur. Nəzərə almaq lazımdır ki, hazırda Amerika-Çin-Rusya geosiyası üçbucağında çox riskli, qeyri-müəyyən və mürəkkəb bir mübarizə gedir. Bu rəqabətin hansı geosiyası gücü haraya atacağı məlum deyil. Al belə bir vəziyyətdə hansı resurslar hesabına uğurlu mövqə tutə biləcək? Onun ən azından ABŞ-la Çin arasında qaldığı sərr deyil. İki supergütün Aİ-yə təsir imkanları az deyil. Digər tərəfdən də Rusiya. Son zamanlar KİV Moskvanın Brüsselle müxtəlif istiqamətlərən ciddi təzyiqlər etdiyindən yazır. Məsələn, məlum Avstriya hadisələri həmin kontekstdə qiymətləndirilir.

Beləliklə, Aİ-nin strateji planı maraqlı müdəddələr və niyyətləri ifadə edir. Onların yerinə yetirilməsi məsəlesi açıqdır. Ancaq bu fakt onu göstərir ki, Aİ daha yüksək və nikbin ruhla qlobal geosiyasət meydandasında fəallışmaq arzusundadır. Bu isə son illər Aİ çərçivəsində baş verən proseslər müstəvində çox maraqlı dəyişmə təsiri bağışlayır.

Keçmiş qayınanası: "Gültəkin üçün müqəddəs heç nə yoxdur - nə Vətən, nə ailə!"

Əleyhinə imzatoplama kampaniyası başlanıb... Goranboy rayonunda Gültəkin Hacıevaya qiymət vermek üçün onun əmisi ilə səhbətləşməyi məqsədəyən saydlar. Bildirdilər ki, vaxtılıq Gültəkinin nənəsi dünyadan köçəndə onu əmisi yas yerinə buraxmayıb. Bundan sonra xanım deputat ayrı çadır qurub və yas verdirib...

...Sən demə, yaraşıqlı görünən bu xanımı öz rayonunda o qədər də sevmirləmiş. Səbəbini yeqin ki, onlar özləri daha yaxşı bilirlər. Sən demə, rayonun ən iri şirkətləri icra başçısına haqq vermir. Onlar bildirlər ki, bizim "patron"umuz Gültəkin xanımdır və bizi də belə tapşırıb".

- Qayıdaq borc məsələsinə. Onun axarı necə oldu?

- Gültəkin həmin pulu qaytarmadı. Mənim isə alğığım borclar yıılıb, üstündə qalmışdı. Məcbur oldum ki, ikiotaqlı mənzili satıb, həmin borcları ödəyim. Amma mənzili satandan sonra Gültəkin məni - hələ boşanmadığı ərinin anasını, yəni öz rəsmi qayınanasını məhkəməyə verdi.

- ???

- Təsəvvür edirsiz? Dedi ki, həmin mənzildə yaşayıb və ona da pay düşməlidir. Məhkəmə onun xeyrine qərar çıxardı, mənzilimin alqı-satçı müqaviləsi leğv edildi, şəxsi mülkiyyətimdə olan digər emlaklar hərraca çıxarıldı və biz məcbur olduq, daha doğrusu, məcbur edildik ki, ona 22 min manat ödəyek.

- Bu, nə dərəcədə qanuni idi?

- Ancaq onu deyə bilərem ki, o vaxt Gültəkin özünün statusundan sui-istifadə etdi. Həm də çox vicdansız formada. Bu gün haqq-ədalətdən, düzgünlükdən danışan adam əlində imkan olanda hər addımda qanunları öz xeyrinə pozurdu.

- O, sizin nəvəninizin anasıdır. Necə bir anadır, sizcə?

- "Ana" müqəddəsdir, böyük sözdür, gəlin onu ucuzaşdırmaq. Övladını öz kiniñə, hikkəsinə qurban verək, atasız böyüyməyə məhkum edən qadına ana demək olmaz. Əsl analara haqsızlıq edərik. O, vaxtılıq hər yola el atdı ki, uşaq nə atası ilə görüşə bilsin, nə də biz tərəfdən olan digər qohumlarıyla. Bununla əslində uşağı da hüquqlarını pozurdu, atanın da, başqa qohumların da. O, hələ rəsmən boşanmamışdan əvvəl bełə edirdi.

- İkinci dəfədir bilmirəm ki, çasqınlığı hənsi sualla ifadə edim...

- Çünkü onun hərəkətləri doğrudan da, bəzən normal məntiqə sığdır. Gültəkin erindən rəsmən boşanmamışdı, yəni hələ məhkəmənin qərarı yox idi, amma nə oğlu mu, nə də məni uşağı görməyə qoymurdı.

- Onda uşagın neçə yaşı var idi?

- Körpə idi, təzə doğulmuşdu. Amma Gültəkin onu bəzən uzaqlaşdırmaqla uşağından, atanın da, mənim də, digər qohumların da hüquqlarını pozmuşdu.

- Bəs niyə işi hüquqi yolla həll etmədiniz?

- Eləməyə çalışdıq. Hətta, həmin vaxt - 2005-ci ildə işə baxan Səbail rayon İcra Həkimiyətinin Qəyyumluq və Həməyəçilik komissiyası rəsmən bildirmişdi ki, azyaşlı

Mehdiyev Toğrul Mahmud oğlunun - yəni nəvəmin,- hansı valideyinin himayəsinə verilməsinin məhkəmə tərəfindən həll edilmədən, valideynlərdən biri tərəfindən özbaşına şəkildə öz himayəsinə götürülməsi, bu zaman atasına görüş verməməsi qanunsuzdur.

Amma biz işi hüquqi yolla həll etməyə çalışarkən Gültəkin Hacıbəyli bize təzyiq göstərməkdən ötrü hər yola el atırdı. Əvvəlcə o, Milli Məclisin rəsmi Blankindən istifadə etməklə görüşə razılıq verən Səbail rayon İcra Həkimiyətinə etiraz göndərmişdi. Sonra Daxili İşlər Nazirliyinə müraciət etdi, oğlumun haqqında yalan, böhtan dolu, təhqiqəramız bir erize yazdı ki, guya oğlum Gültəkinə zəng edərək onu ve azyaşlı uşağı öldürməklə hədələyib! Özü də, yəne Milli Məclisin blankində Təsəvvür edirsizmi?! Mən başa düşə bilmirəm, ailə münasibətlərinin Milli Məclisə nə dəxli vardi ki, Gültəkin dövlət qurumlarına həmin orqanın blankı ilə müraciət edirdi? Təbii ki, bu da bir təzyiq vasitəsi və sui-istifadə idi.

- Onda artıq boşanmışdır?

- Yox! Rəsmi evli idilər. Və Gültəkin Hacıbəyli öz çirkin niyyətinə çatmaqdan ötrü öz uşağının atasını, rəsmi nikahda olduğu şəxsi bu cür ləkələmişdi. Onun böhtanından sonra DİN-in Mütəşəkkil Cinayətkarlıla Mübarizə Baş İdarəsində oğlumun barəsində araşdırma aparıldı. Təsəvvür edirsizmi, bu, oğlum üçün, mənim üçün, ailəmizin digər üzvləri üçün nə demək id?! Hamimiz mənəvi sarsıntı keçirmişdik, əsəblərimiz pozulmuşdu.

Yeri gəlmışkən, sonradan maraqlandıqda məlum olmuşdu ki, Gültəkin Hacıbəyli ümumiyyətlə, hec kim zəng edərək hədələmeyib. Yəni deputat öz hikkəsinə görə, sırf pislik etmək məqsədilə hüquq-mühafizə orqanına bile-bile yalan məlumat verib.

- İndi heç olmasa, hansısa yolla nə-vənizdən xəbər tutu bilirsinizmi?

- Biz hələ qohum olmazdan əvvəl 20 il ailəvi dostluq münasibətlərimiz olub. Ona görə də, ümumi tanışlarımız çoxdur. Anasının tesiri altında olan və həqiqəti hələ ki dərk edə bilməyen uşaq ilə ünsiyyət qurmadan, ümumi tanışlarımızın vasitəsilə maraqlanıram.

"GÜLTƏKİN HƏR ZAMAN SAXTA, İKİÜZLÜ VƏ RİYAKAR OLUB"

...Gültəkin Hacıbəylinin 09.10.2010-cu ildə "Qafqazinfo" və Milli.az saytlarında dərc olunan müsahibəsində (<https://news.milli.az/politics/23112.html>) belə bir yer var. O, deputat olmaq istəməsənin səbəblərini izah edərkən deyir:

- Düşünürəm ki, müəyyən fasiləyə ehtiyac var. Başqa planlarım var. İlk öncə, ciddi şəkildə doktorluq disertasiyamla məşğul olacağam. Elmi yaradıcılığmdaki boşluğu doldurmaltıyam.

- Hər zaman dəstəklədiyiniz komanda



ilə münasibətlərinizi bundan sonra necə qurmağı düşünürsünüz?

- Buna qədər olduğu kimi. Ən yüksək səviyyədə. Bu komandada təmsil olunanların eksəriyyəti Azerbaycanın en leyaqətli övladlarından. Bir də, axı nə dəyişib ki? 27 yaşından mən bu komandanın fəal üzvərindən biri olmuşam. Ulu Önderin atılıq qayğısını hər zaman hiss etmişəm. Əziz Prezidentimizin rəhbərliyi altında Azerbaycanın AŞPA-dakı ilk nümayəndə heyətində təmsil olunmaq şərəfine nail olmuşam. Mənim üçün bu gün də heç nə dəyişməyib və dəyişməyəcək də. Mən əqidə və prinsip adamıyam.

- Onu yaxından tanıyan şəxs kimi necə düşünürsünüz: Bu sözləri deyən adam nə zaman, hansı hadisədən sonra dəyişdi?

- Heç vaxt dəyişməyib, o, elə hər zaman saxta, ikiüzlü və riyakar idi. Mənim Gültəkin Hacıbəyli bir sualım var: deputat seçiləməyənən sonra o, bircə dəfə də olsun ata-liq qayğısını gördüyü Ulu Önderin məzarını ziyaret edibmi? Və ya 2011-ci il qədər o, indi "öndər" dediyi Rəsulzadənin doğum günü, yaxud, vəfatı ilə bağlı hər hansı bir tədbir keçiribmi, belə bir tədbirdə iştirak edibmi? Hər zaman yalnız öz mənfəətini düşünüb, ancaq özüne sərf edən addımları atıb.

- İqtidar komandasında olduğu vaxtlarda onda müxalifətə hansıa meyil, rəğbat hiss etmisinizmi?

- Heç vaxt. Hətta deyərdim ki, müxalifə-

tə nifreti vardi. Yادınızsa salın: Gültəkin Hacıbəyli 2000-2005-ci illərdə Milli Məclisə Əli Kərimli ilə eyni vaxtda fəaliyyət göstərib. O vaxt bəzən çox sərt şəkildə müxalifləri təqnid edirdi. Əhəd Abiyev Əli Kərimli ni təhqir edəndə onun müdafiəsi üçün birə kəlmə söz demişdim? Yox. İndi o, Kərimlinin üzünə necə baxır? Bunu bacarmaq lazımdır.

- Bəs sizcə o, indiki siyasi mövqeyinə, düşərgaya nə qədər sadıqdır?

- Sədəqət kimi gözəl sözü o qadına aid etmək böyük günahdır. Özünü də görəcəksiniz ki, o, vaxtı gələndə indi yanında olduğu adamların da, ona inanan hər kəsin də başına hansı oyunu açacaq. Onun hansı sifətlərinin olduğunu bilən şəxs kimi bunu əminliklə deyirəm.

- Hazırda Gültəkin Hacıbəyli özünü müxalifətin liderlərindən biri kimi aparır. Onda lider keyfiyyətləri var mı?

- Lider insanlardan öz marağı üçün istifadə etməyi düşünür. Lider hikkəli, kinli olmur, əksinə, fədakar olur. Lider ikiüzlü, sürüşkən, xain olmur. O, heç öz anasına normal övlad, öz övladına normal ana olmayı bacarmayıb. Bircə dəfə onun anasını, digər ailə üzvlərini yanında görmüsünüz mü?! Nə lider?! Söz tapdırın da, deməyə...

- Son olaraq, siz sosial şəbəkədə ona inanan, fikirlərini bəyənən insanlara nə demək istərdiniz?

- Mən onu bəyənənləri ona "inanan" deyil, ona "aldanan" insanlar adlandırdım. Ve məsləhət görərdim ki, aldınmayın!

4 sentyabr 2019-cu il

Xaçmaz rayonunda yüksək bal toplayan məzunlarla görüş keçirilib

Dünən Xaçmaz rayon təhsil şöbəsinin akt zalında dövlət imtahanına yüksək bal toplayan məzunlarla görüş keçirilib. Görüşü rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev açaraq, Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi qayğı ve diqqətdən danişaraq, rayonda təhsilə göstərilən qayğıdan və təkilən məktəblər haqqında geniş məlumat verib. Qeyd edib ki, məhz bu qayığının nəticəsidir ki, her ilin qəbulunda ali məktəblər yüksək balla qəbul olunanların sayı artmaqdadır.

Ş.Xanbabayev, onu da vurğulayıb ki, 2010-cu ildən rayonumuzdan Milli Məclis deputat seçilmiş, Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət - Təftiş Komissiyasının üzvü İlham Əlisəftər oğlu Əliyevin təşəbbüsü ilə her il 10 nəfər en yüksək bal toplayan məzuna, hər ay 100 manat olmaqla, 9 il ərzində 92 nəfərə təqaüd verilir: "Bu, Xaçmazda təhsilə əhəmiyyətli dərəcədə stimul verən amillərdən biridir. Diger tərəfdən, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı rayon təhsil şöbəsi ilə birgə bir sıra təhsillə bağlı layihələr həyata keçirilir ki, bu da, gənclərin təhsilə marağını daha da artırır".

Tədbirdə çıxış edən millət vəkili İ.Əliyev qeyd edib ki, təhsil inkişafımızın əsas aparıcı amilidir: "Ona görə də, təhsilə Ulu Öndərimiz Heydər Əliyev siyasetinin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin ve Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıya bizlər də dəstək olmalıyıq. Çünkü ölkədə hökm sürən sabitlik, stabillik yaşamaq, yaratmaq, oxumaq üçün gözəl imkan yaradır. Biz xoşbəxt insanlarıq ki, bu ölkədə yaşayırıq".

Tədbirdə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev çıxış edərək yüksək bal toplayanları təbrik edərək, bu yolda onlara uğurlar arzulayıb.

Sonda Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı dövlət imtahanında en yüksək bal toplayan Osmanova Nəzmiyyə Baba qızına 100 manat məqdarında təqaüd təsis etdilən təqaüd təqdim olunub.

Tədbirdə, həmçinin, Fənn Olimpiyadasında birinci yer tutan qızıl medalçı Ceyhun Əsədov, qızı hal-hazırda Almaniyada təhsil alan valideyn Şirəli çıxış edərək, hər şəyə görə minnətdarlıqlı bildirib.

R.KAMALQIZI

"Müəllimlərin maaşlarının artırılması təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə təkan verəcək"



Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə sentyabrın 1-dən dövlət ümumi təhsil və peşə təhsili müəssiselerində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının 20 faiz artırılması müəllimləri daha əzmlə fealiyyət göstərməye ruhlandıracaq. Bu isə ölkədə təhsilin inkişafına, keyfiyyətin yüksəldilməsinə təkan verərək.

Bu sözləri AZERTAC-ın bölgə müxbirine müsahibəsində Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbin müəllimi Sübhən Məhərrəmov deyib. Laçın rayonundan məcburi köçkünlər olan S.Məhərrəmov dövlət başçısının imzaladığı sərəncamların onun ailəsinin maddi rifahının yüksəlməsinə xeyli təsir edəcəyini bildirib: "Dövlət başçısının fevralın 26-da imzaladığı Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb. Bu, dörd nəfərdən ibarət ailemiz üçün olduqca sevindirici hal idi. Prezidentimizin digər Sərəncamı ilə sentyabrın 1-dən təhsil işçilərinin əməkhaqlarının 20 faiz artırılması isə sevincimizi ikiqat artırırdı. Çünkü həyat yoldaşım da, mən də təhsil işçisiyim".

Gənc müəllim qeyd edib ki, son illərdə təhsil işçilərinin əməkhaqları xeyli yüksəlib. Bütün bunlar dövlətimiz tərəfindən müəllimin əməyinə verilən qiymətin, təhsilin inkişafına göstərilən qayığının nəticəsidir. Bu isə müəllimləri daha yaxşı işləməyə ruhlandırır. "Dövlətimizin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı sayesində məktəblərdə tədrisin səviyyəsi, şagirdlərin nizam-intizamı, dərsə davamıyyəti yüksəkdir. Ən ucqar kəndlərdə belə məzunlar yüksək balla ali məktəblərə qəbul olurlar. Mənim işlədiyim Qaradağlı kənd tam orta məktəbi təmas xəttinə yaxın məsafədə yerləşir. Buna baxmayaraq, məktəbin məzunları hər il ali məktəblərə keçirilən imtahanlarda uğurlu nəticələr göstərirler. Bu il də məzunlarımızdan 10 nəfəri respublikamızın müxtəlif ali məktəblərinə qəbul olub. Onlardan iki nəfəri 600-dən çox bal toplayıb. Yaradılan bu şəraitə görə, təhsilə, təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdaram", - deyə gənc müəllim bildirib.

İctimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb

Ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə oğurluq edən şəxs polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Daxili İş-

ler Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini H.Musayev "28 May" stansiyasında cibində olan 188 manat pulun oğurlandığını bildirib.

Müraciətə əlaqədar dərhal müvafiq araşdırılmalar aparılıb, qısa müddətdə bu cinayet əməlini töredən şəxs müyyən edilib. "İsti izlər"lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən, əvvəller də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə mehkum olmuş Xirdalan şəhər sakini Nazim Heydərov metronun "Koroğlu" stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.



Azərbaycanda sənaye əhəmiyyətli meşələr salınacaq

Yaxın vaxtlarda Azərbaycanda sənaye əhəmiyyətli meşələrin salınması planlaşdırılır. Həmin məqsədlə tez böyüyen ağaç cinslərindən istifadə olunacaq. Bu da həmin ağacların ağaç emalı sənayesində davamlı olaraq istifadə edilməsi ilə əlaqədardır. AZERTAC xəber verir ki, bunu jurnalistlərə açıqlamasında Ekoloji və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov deyib.

Departamentin direktorunun sözlerinə görə, meşə təsərrüfatından sənaye məqsədləri ilə istifadə üçün yaxın vaxtlarda bu sahədə geniş işlər görülməsi nəzərdə tutulub: "Fiziki və hüquqi şəxslərə, iş adamlarına tövsiyə edirik ki, özlərinə məxsus torpaq sahələrində bu tip ağaç cinslərini yetişdirsinlər. Bu işdə Ekoloji və Təbii Sərvətlər Nazirliyi olaraq bütün müraciətləri dinləməyə hazırlıq. Öz tövsiyələrimizi verə və ağaç cinslərinin seçilmesində kömək edə bilerik. Onu da qeyd edim ki, eyni zamanda, meşə fondunun açıq sahələri də bu məqsədlə sahibkarlara icarəyə verilə bilər".



Elman Nəsirov: Paşinyanın "yeni tezisləri" məsxərə obyektinə çevrilib

Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqışının "etimologiyası" ilə bağlı Nikol Paşinyanın "yeni tezis"leri Ermənistən özündə belə məsxərəyə qoyulmaqdadır. Onun Azərbaycanın SSRİ-nin tərkibində çıxmış proseduru ilə Dağılıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycan ərazisi olaraq işgal edilməsi faktı arasında paralel aparması və bu hadisələr arasında eyniyyət axtarması heç bir tənqidə belə dözmür.



Bu sözləri AZERTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komisiyasının katibi, professor Elman Nəsirov söyləyib. "Əvvəla, bu, bir həqiqətdir ki, SSRİ konstitusiyasına görə, müttəfiq respublikaların hər birinin, o cümlədən Azərbaycan və Ermənistənin da ittifaq dövlətinin tərkibində çıxməq hüquq var idi. Bu hüquqdan da istifadə olundu. Həmin konstitusiyada muxtar respublika və vilayətlər analoji hüquqa malik deyildilər. Belə bir hüququn olmadığı reallıqda hər hansı bir muxtar subyekti "müstəqillik" sevdası separatizm kimi hüquqi qiymətini alırı və cəza verilirdi. Eyni məntiqələ Azərbaycan daxilindəki heç bir muxtar qurumun, o cümlədən DQMV-nin həm ölkə, həm de SSRİ qanunvericiliyinə görə ayrılmak və müstəqilliliyi bəyan etmək hüququ yox idi. Belə bir hüquqla DQMV-ni təmin edən hər hansı bir sənəd varsa, Nikol Paşinyan üzə çıxarsın. Bu, mümkün deyil, çünki belə bir sənəd yoxdur", - deyə Elman Nəsirov vurgulayıb.

Deputat qeyd edib ki, Ermənistənən baş nazirinin populist və təxribatçı bəyanatları yeni aranımda təqdim olunmaqdadır. "Dağılıq Qarabağ Ermənistəndir, vəssalam" kimi sərsəm bəyanata imza atan Nikol Paşinyan bu dəfə xalqların öz müqəddəratını təyin etmə hüququndan bəhs edərək "Qarabağ xalqı" ifadəsi işlədir və titullu xalq axtarışına çıxır. Bu absurd mövqənin daşıyıcısının nəzərindən qatdırırıq ki, "Dağılıq Qarabağ xalqı" ifadəsi siyasi avantürədan başqa bir şey deyil. Dağılıq Qarabağın Azərbaycan və erməni icmaları var. Ermənilər isə bir xalq olaraq öz müqəddəratını təyin ediblər, vassal və satellit olsalar da, bir siyasi subyekt yaradıblar. İkinci erməni dövləti yaratmaq onların boş xülyalarıdır.

"Münaqışın həlli imkanları ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son dərəcə qətiyyətli, principial və dəyişməz mövqeyə görə, Azərbaycan dövləti münaqışının beynəlxalq hüququn principləri əsasında, ölkəmizin ərazi bütövülüyү ərcəvəsində və Dağılıq Qarabağın ermənilərinə respublikamızın hüdudlarını daxilində ən yüksək muxtarlıyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir. Azərbaycan üçün bu ərcəvədən kənarda hər hansı bir həll yolu qəbul edilməzdir. Ermənistən nüvəni sonadək tanımasından və qəbulundan keçir. Zaman isə gözləmir. Uçurum uzaqda deyil", - deyə E.Nəsirov bildirib.

"Əməkhaqlarının artırılması ilə dövlət qulluğunda çalışanların maddi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşacaq"

Azərbaycanda dövlət qulluqçularının daha səmərəli fealiyyət göstərməsini təmin etmək üçün onların sosial müdafiəsinin yaxşılaşdırılması Prezidentin daim diqqət göstərdiyi məsələlərdən biridir. Azərbaycan Prezidentinin 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlarla minimum əməkhaqqının 250 manata qatdırılması, demək olar ki, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər bütçə təşkilatları işçilərinin əməkhaqlarının artırılması hamının, o cümlədən dövlət qulluğunda çalışan insanların sevincinə səbəb olub və təbiidir ki, daha yaxşı çalışmağa rühəndirib.

Bu sözləri AZERTAC-ın bölgə müxbiri ilə səhəbtində Tərtər rayon Gənclər və İdman idarəsinin rəis müavini Şəhram Quliyev deyib. O, bildirib ki, Prezident tərəfindən dövlət qulluqçularının əməyi daim qiymətləndirilir, onlar müxtəlif orden, medal və fəxri adlarla təltif edilirlər. Prezidentin Sərəncamına əsasən sentyabrın 1-dən dövlət qulluqçularının əməkhaqlarının artırılması bu sahədə çalışınlara diqqət və qayığının daha bir təzahürür. "Əməkhaqlarının artırılması ilə dövlət qulluğunda çalışanların maddi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Bir gənc dövlət qulluqçusu olaraq kollektivimiz adından Prezidente dərin minnətdarlığımızı bildirirəm", - deyə Ş.Quliyev bildirib.

Mühacir biznesindən “söy, qaç...” taktikasına - Əli Kərimlinin son akordları

Azerbaycan Xalq Cəbhəsinin sədri Əli Kərimli yeni taktiki gedişlərə əl atıb. İndi özü kənara çəkilib və tərəfdarları sosial şəbəkələrdə “söyüş maşını”nın sükanı arxasına keçiblər. Özü də kimliksiz, saxta sosial şəbəkə profilləri ilə... Hakimiyyət nümayəndələrinini söyürlər, insanları iğtişaşlara səsləyir, sonra özləri yoxa çıxırlar.

Əvvəla, siyasi mübarizədə söyüş yolverilməzdir. Hətta qıcıqlandırıcı mahiyyət kəsb edən replikalarda da söyüdən istifadə qadağandır. Politologiya elminin əsaslarında bu cür göstərilir. Üstəlik, peşəkar siyasətçilər bu “axırıcı yoldan” istifadə etmirlər. İkincisi, söyüş söymək məcburiyyətindənən və şəxsiyyətinizi gizlətməkden özünü qoruya bilmirsənse, o zaman kimliyini də gizlətmə, açıq şəkildə, öz profilinle yaz. Bəlkə səhv deyirəm? Söyüb qaçmaq, gücsüz, çəlimsiz uşaq hərəketidir. Bəlkə də elə bu cür sıfətləri ilə Əli Kərimlinin müdafiəçiləri bir xüsusu göstərməyə çalışırlar.

Yəni, bu 30 ildə onlar böyükə bilmədilər. Hələ də meydan hərəkatının ab-hava-sındadırlar. Yanlış anlamayın, meydan hərəkatı bu xalqın mübarizəsinin əksidir. Mən o meydan hərəkatından danışırıam ki, arada kürsüyə heç kəsin tanımadiği bir fəhlə çıxırdı və deyirdi ki, “oturmayan erməni”dir. İndi bu cür ucuz yanaşmalar Əli Kərimlinin virtual tərefdaşları arasında da mövcuddur. Bəsit və ucuz vasitələrlə hakimiyyət - iqtidara çamur atmağa çalışırlar. Bu isə mübarizə deyil. Üsul, yönəm isə heç deyil.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrler Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov hesab edir ki, Əli Kərimli illərdir konkret olaraq mühacir biznesi ilə məşğuldur: “Onun xaricə göndərdiyi adamlar indi oradan Azərbaycan dövlətinə qarşı söyüş kampaniyasının başında dəyanırlar. Əmisi oğlu, Fransada lüks həyat yaşıyan intiqam Kərimov onun bu ölkədəki biznesini idare edir, eyni zamanda bu adam açıq şəkildə terrorizmə dəstək verən bəyanatları ilə sosial şəbəkələrdə at oynadır. Əli Kərimlinin tapşırığı ilə ölkəmizə qarşı təhdidlər yağıdır, açıq şəkildə kimlərinse başını kəsəcəyini bəyan edir. Əli Kərimlinin bankı yox, biznesi yox, ətrafında da özü kimi heç yerde işləməyib bütün gönü dövlətə qarşı iftiralarla sosial şəbəkələrdə saxta profilləri idare edən və bunula da sosial dəsteklərinin guya çox olduğunu göstərməyə çalışan 100-150 nəfər insan var ki, bunlar da həm Əli Kərimlini, digər AXCP və Milli Şura funksionerləri dolandıra bilməzlər. Və artıq burada xırda bir məntiqlə hansısa çirkli fəaliyyətin mövcudluğunu özünü göstərir”.

Bu, mühacir biznesindən “söy, qaç...” taktikasına ümid edib “hakimiyyət dəyişdirməyi”, “çəvriliş etməyi” hədəfləyən Əli Kərimlinin son akordlarıdır. 19 ildir partiya sədriyi heç kimlə bölmüşməyən adam çıxış yolu “virtual xulqanlıqda” görür.

Millət vəkili Siyavuş Novruzovun təbliğində desək, hazırda AXCP siyasi dərnək boyunda olan bir qurumdur. Halbuki, səsəninci illərin sonunda bu qurumun üzvləri yüz minlərlə idi. Əli Kərimlinin dağdıcı siyaseti nəticəsində iki elin barmaq sayı qədər üzvləri qalıb. Bəlkə onlar da cənab Kərimlinin yaxın qohum-əqrəbəsidi.

“Yurddaş” partiyasının sədri Mais Səfəri hesab edir ki, Əli Kərimli və onun etrafında olanların təxribat xarakterli açıqlamalarını sadəcə olaraq, Azərbaycanda qarışılıq yaratmağa, qarşıdurma yaratmağa,



siyasi və iqtisadi sabitliyi pozmağa yönəlik addımlardır: “Onun sözlerine, her zaman, xaricidə olan bəzi qüvvələr Azərbaycan dövlətinin elde etdiyi uğurlara qışqanlıq hissi ilə yanaşaraq uğurlarımıza kölgə salmaq isteyirlər: “Amma onların nə etməsindən və nə deməsindən asılı olmayaq heç vaxtı bizim inkişafımıza zərbə vura bilməyiblər və bilməyəcəklər. Çünkü artıq Azərbaycan öz sözünü demiş və dünən dövlətləri arasında hörmətini qazanmış bir dövlətdir. Ümumiyyətə, bu gün ölkə Prezidentinin fəaliyyəti ona yönəlib ki, Azərbaycan stabililiyi qoruyub saxlamaq və inkişafımızı davam etdirmək, bunun neticəsi olaraq da Azərbaycan əhalisinin yaşam tərzini yükseltməkdən ibarətdir. Bunu nəticəsi olaraq da ölkəmizdə böyük uğurlara nail olunub”.

Partiya sədrinin fikrincə bu reallığı görən xaricə və daxili qüvvələr gücləri ilə çalışırlar ki, bizim inkişafımıza zərbə vursular: “Azərbaycanın stabililiyi, sərhədlərimizi qorumaq üçün ordu var, silahlı qüvvələri var və ordumuz bu gün dünyada birinci 50-ilklədir, yəni ən güclü ordular sırasındadır. Yəni dünənin 200 çox dövləti var, onların heç də hamsinin Azərbaycan kimi güclü ordusu yoxdur. Ə.Kərimlinin anormal açıqlamaları gündəmdə qalmaqdan başqa bir şey deyil. Yəni onların bu cür hərəkətləri xaricdə Azərbaycanı istəməyən bəzi qüvvələrin, xüsusi də ermənipərest qüvvələrin dəyirmanına su tökməkdir. Konkret isə, boş bəyanatlardan başqa bir şey deyil”.

Millət vəkili Cavid Osmanov isə hesab edir ki, Əli Kərimli Sevinc Osmanqızı ilə bir yerde oturub bir-birlərini tərifləməklə məşğuldurlar və hakimiyyətin ünvanına sərsəm fikirlər səsləndirməklə özlərinə haqq qazandırmağa çalışırlar: “Təbii ki, bunlar hamısı onun xülyasıdır. Otaqda oturub “youtube” kanalı vasitəsilə tekbaşına ve yaxud Sevinc Osmanqızı ilə təkbətək dəyişmək bunlar üçün böyük “qəhrəmanlıq” sayılır. Əli Kərimlini Azərbaycan xalqı və bütün ictimaiyyət de çox yaxşı tanır. Əgər Əli Kərimli 1990-ci illərdə elə “qəhrəman” və “vətənpərvər” idisə, hakimiyyətdə olduğu müddətde torpaqlarımız işğal olundu, Azərbaycan parçalanmadı astanásında idi və iqtisadiyyat tamamilə çökmüşdü. Azərbaycan ən ağır günlərini keçirirdi. Əli Kərimli bu işlərin bilavasitə təşkilatçılarından biri olub. Bu mənada AXCP sədrinin “youtube” kanalında çıxış etməsi və özü özünü “fenomen” hesab etməsi onun hədədə nə qədər siyasetdən uzaq olduğunu, dünyagörüşünün az olduğunu, insanları aldatmağa çalışdığını bir daha bürüze verir. Ermənistan baş naziri Nikol Paşinyanın 5 avqust bəyanatından sonra elə Əli Kərimli də eyni vaxtda çıxaraq hakimiyyətin ünvanına qərəzli fikirlər səsləndirir. Bunlar hamısı erməni lobbisi tərəfindən icra olunur”.

Bir sözə cəmiyyət arasında nüfuzu olmayan Əli Kərimli və başının dəstəsi “fəkə” profillərlə ona-buna söyüş yazmaqla, təxribatlıa əl atmaqla özlərini daha da dərin hörmətsizlik üçurumuna atmış oldular.

Əbülfəz Elçibəy: “Əli Kərimli mənim yox, millətin düşmənidir”

Son 26 ilədən əldən əldən olaylar barədə həmin dövrləri görən, yaşayan bir çox insanlar var və əsasən, AXCP-də baş verən xəyanət-karlıq hadisələri bu günün özündə də aktual olaraq qalmaqdadır. Xüsusi, AXCP-nin lideri olmuş mərhum Əbülfəz Elçibəyə qarşı yaradılmış “yurd” qruplaşmasının və qruplaşmanın şefi Ə.Kərimlinin xəyanətləri zaman-zaman fakt şəkildə ictimai rəyin diqqətinə çatdırılır. Belə faktlardan birini vaxtilə ANS TV-də çələmiş müxbir “youtube” kanalı vasitəsi ilə ictimailəşdirib. Bu mövzu isə, bilavasitə Elçibəyin Ə.Kərimliyə olan münasibətinin bariz göstəricisidir.



həmin zəngdən sonra müxbir və operator Bilgəh qəsəbəsinə doğru gediblər. Uzun müddət axtarışdan sonra Elçibəyin yerini müəyyən ediblər. Onun evinin qapısının qarşısında Özbək ləqəbli şəxs dayanmışdı və Elçibəyle görüş istənilərən, o müxbirə deyib ki, bəy heç kimlə görüşmək istəmir, istirahət edir, ona görə də, geri qayıtsınlar. Lakin onlar israrla Elçibəyən müsahibə almaq isteyib və nəticədə, səs-küyə Elçibəyin özü həyətə çıxıb, onların içəri buraxılmasını istəyib.

“Bəy bu sözləri mənə deyəndə, Əli Kərimlinin adamının mənə dediyi sözləri yadına saldım - sənə deyirəm, amma bizim adımız qətiyyən olmasın”

Əli Kərimlinin rəhbərlik etdiyi “yurdçular” Elçibəyin kabinetini ələ keçirmək istəyirdilər

Məsələ ondadır ki, həmin ərefelərdə Əbülfəz Elçibəy bir heftəyə yaxın idi ki, ortalıqda görünmürdü və söz yox ki, həmin zamanlarda aparıcı müxalifət partiyasının, eləcə də, müxalifətin lideri hesab edilən şəxsin yoxa çıxmazı ictimai rəyin diqqətdən yayınmamışdı. Müxbir həmin vaxtları belə xatırlayır: “Müxalifət döşərgəsi ilə işləyən jurnalistlər, artıq eşitmİŞdilər ki, Elçibəy ağır xəstədir. Lakin bu məlumatı heç kim təsdiqləmirdi. Partiyanın qərargahında cəbhənin klassiklər və “yurdçular” adlanan qanadında qarşılamaqla pik həddinə çatmışdı. Ə.Kərimlinin rəhbərlik etdiyi “yurdçular” Elçibəyin kabinetini ələ keçirmək isteyirdilər deyə, “klassiklər” qanadına rəhbərlik edən Mirmahmud Fəttayev (hazırda Mirəlioğlu) və digərləri buna imkan vermək üçün gecə-gündüz Elçibəyin kabinetini qarşısında növbə çəkirdilər. Mətbuat isə Elçibəyin axtarışında idi...”

Əli Kərimlinin köməkçisi İshaq: “Bağ evinin nömrəsi üç yeddiridir, yəni 777”

Bələliklə, yoxa çıxmış AXCP sədrinin yerinin müəyyən olunması üçün, ölkə mətbuatı səfərbər olub və müxtəlif versiyalar etrafında araşdırımlar aparırdılar. Adıçəkilən telekanalın müxbirinə isə, 3 gün vaxt verilir ki, Elçibəyin yerini taparaq, ondan müsahibə alınsın. Həmin anı müxbir belə xatırlayır: “O zaman ANS-də çalışan müxbirlərin birinin qarşısına tapşırıq qoyulur ki, nəyin bahasına olursa-olsun, Elçibəyi tapmaq lazımdır. Bunun üçün müxbire 3 gün vaxt verilir. Həmin vaxt Əli Kərimlinin İshaq adlı işçisi var idi. O, mətbuatla əlaqələr işinə baxırdı”.

Bələliklə, müxbir ona zəng edir və Elçibəy yeri ilə bağlı hər hansı məlumat olarsa, ona xəber verməyini xahiş edir. O, müxbirdən yarım saat vaxt istəyir. Hətta müxbir də inanmırkı ki, Elçibəyin yerini belə tez tapmaq mümkün olacaq. Cəmi 10 dəqiqədən sonra İshaq adlı şəxs müxbire zəng edərək deyib ki, Elçibəyin yerini ona deyəcək, amma onun və Ə.Kərimlinin adı qətiyyən bildirilməsin. “Bağdakı evin nömrəsi üç yeddiridir, yəni 777”, deyə Ə.Kərimlinin köməkçisi İshaq adlı şəxs, hətta bağın yerinin Bilgəhə olduğu da bildirilib. Ele-

“Yurdçu” qadın: “Elçibəy kimdir ki, Əli bəy haqqında belə sözərən danışır? Sən kimsən ki, belə sözərə efirə verirsən?”

Mehz həmin müsahibədən sonra Elçibəyin səhhəti pisləşib və onu təcili Türkiyəyə aparıblar. Lakin bu, onun sonuncu sefəri olub. Sonrakı hadisələr də Ə.Kərimlinin və adamlarının Elçibəyə qarşı nə qədər antipatik hissələr bəslədiklərinin, ona xəyanət etdiklərinin sübütü olaraq göstərilə bilər. Belə ki, müsahibənin səhəri günü müxbir AXCP-nin qərargahına gedəndə, Ə.Kərimlinin tərəfdarı olan bir qadın ona hücum çəkərək deyib ki, “Elçibəy kimdir ki, Əli bəy haqqında belə sözərən danışır? Sən kimsən ki, belə sözərə efirə verirsən? “Klassiklər” olmasayı, həmin qadının əlinən qurtara bilməyəcəyidik”.

SİTAT: “Elçibəy Türkiyədən geri qayıtmadı, AXCP parçalandı... Soruşa bilərsiniz ki, nəye görə mən bu hadisəni xatırladım. Mən Ə.Kərimlini yaxşı tanıram. Dəfələrlə ondan müsahibə almışam. Amma Elçibəyin o sözündən sonra bir daha Ə.Kərimlinin otağına ayağımı basmadım, ondan müsahibə almadım. Ə.Kərimlinin adını Eçibəy qoyub - “Milletin düşməni”.

Rövşən NURƏDDİN OĞLU

4 sentyabr 2019-cu il

Müxalifətin təxribatçı qrupunu erməni lobbisi maliyyələşdirir

Son vaxtlar təxribatçı fəaliyyəti - nə görə, cəmiyyətdə özünə böyük nifrət qazanmış Əli Kərimli sosial şəbəkələr vasitəsi ilə çirkin əməllərini daha geniş formada qurmağa başlayıb. Hətta "Yurd" şefi təxribatlar tövətmək və pozuculuq aktları həyata keçirmək üçün trollarından ibarət qruplar yaradıb. Söhbət etdiyimiz müsahiblərimiz təxribatlar tövətmək üçün qrupların yaradılmasının qanunlara zidd olduğunu və buna görə, cəzalar teyin olunduğunu bildirdilər.

"Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova: "Əli Kərimli zərərsizləşdirilməlidir"



Fikrimcə, radikal qüvvələrin sosial şəbəkələr və digər internet resursları üzərində dövlətçilik əleyhinə fəaliyyətə keçmələri üçün seçilən vaxt heç də təsadüfi deyil. Artıq vətəndaşların böyük qismi istirahətdən qayıdır və ölkənin ictimai-siyasi həyatında baş verən proseslərlə daha yaxından tanış olmaq məqsədilə müxtəlif mənbələrdən informasiyalar eldə etməyə çalışırlar. Əli Kərimlinin birbaşa diktəsi ilə yaradılmış qruplar isə vətəndaşların bu marağından istifadə edərək, yenidən ictimai-siyasi sabitliyi pozmağa yönələn təxribatlara əl atırlar. Birbaşa dövlətin və xalqın milli maraqları ilə ziddiyət təşkil edən çağırışlar, heç bir faktə səykənməyən yanlış məlumatlar yamaşaşa səy göstərirler. Təbii ki, bu cür fəaliyyətin qarşısı qanunvericiliyin tələblərinə uyğun olaraq alınmalı, təxribat tövətmək istəyənlər aşkar edilərək, cəzalandırılmalıdır. Lakin bir məqamı, xüsusi olaraq, qeyd etmək istərdim ki, cəmiyyətimizin böyük bir qismi dövlətin yürütdüyü siyaseti tam olaraq dəstekləyir və bu cür çağırışları heç də ciddi qəbul etmir. Bununla belə, yənə də maliyyə mənbələri qaranlıq olan bu cür qruplara qarşı tədbirlər görülməlidir. Onların apardığı anti-Azərbaycan təbliğat kampaniyası tutarlı faktlar və arqumentlərə de zərərsizləşdirilməli və dövlətçilik əleyhinə fəaliyyətləri ifşa edilməlidir.

"QHT.az" saytının rəhbəri, "İnformasiya Təşəbbüs lərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə: "Əli Kərimli və dəstəsi xarici donorlar tərəfində maliyyələşdirilir"



- Əli Kərimlinin trollarından ibarət sosial şəbəkə dəstəsinin formallaşması xarici donorların birbaşa yardımını ilə həyata keçirilən bir layihədir. Çünkü bu fəaliyyət üçün maliyyə dəstəyi də lazımdır. Və bu fəaliyyət paralel istiqamətdə gedir. Birinci istiqamət Sevinc Osmanqızı, Qənimət Zahid və bir neçə digər şəxslərin "İnternet TV" adı altında Azərbaycanın dövlət nümayəndələrinə qarşı şər və böhtən xarakterli canlı yayımı-

rının aparılmasıdır. Bu canlı yayılmlara Əli Kərimli və digər radikal müxalifət nümayəndələrinin təbliğat aparmasına imkan yaratmaqla, ictimai rəyi çəşdirdəməcə cəhdler olur. İkinci istiqamət isə, həmin şəxslər efridə olarkən, onlara "dəstəyin" tolları vasitəsi ilə təmin edilmesindən ibaretdir. Maraqlı məqam ondan ibarətdir ki, ister Ə.Kərimlinin, isterse de həmin "internet TV"-lərin sosial şəbəkələrdəki sehifələrində alternativ və əsaslandırılmış tənqid statuslara imkan verilmir və dərhal silinir. Eyni zamanda, həmin şəxslər blok edilir. Siyasetlə məşğul olan şəxslərin bu addımı, sözün həqiqi mənasında, başa düşülən deyil. Bütün bu fəaliyyətlər, sözsüz ki, müəyyən təxribat hallarının həyata keçirilməsinə hesablanmış addımlardır. Seçkildə xalqın dəstəyini qazanmayı qüvvələr həmişə belə metodlara əl atırlar. Məqsəd ölkədə ictimai sabitliyin pozulması və hər hansı kiçik qarşıdurma nəticəsində, hansısa mövzularda hökuməti tənqid etmək üçün səbəblər axtarmaqdır.

"Azadlıq Hərəkatçıları" Birliyinin sədri Təhmasib Novruzov: "Əli Kərimlinin bütün fəaliyyəti qanunlara və milli maraqlara ziddir"



- Əli Kərimlinin, ümumiyyətlə, bütün fəaliyyəti qanunlara və milli maraqlara ziddir. Sadəcə olaraq, inдиya kimi olan fəaliyyətini müxaliflikle, demokratianın tələbləri ilə əlaqələndirməyə çalışırdılar, indiki addım nə demokratianın tələblərinə uyğundur, nə də beynəlxalq hüquq normallarına. Təxribatın, ölkə daxilində pozuculuq fəaliyyətinin, insanlar arasında qarşıdurma yaradılmasının sonu dəhşətli qanun pozuculuğuna - terrora aparıb çıxara bilər. Belə ki, niyyətlərini reallaşdırmaq məqsədilə bu əsullara əl atılırsa, bundan da bir nəticə eldə edə bilməkdən, növbəti və yənə növbəti addımlar gelir ki, bu da son nəticədə, ölkə daxilində arzuolunmaz vəziyyətin yaranmasına, insanların bir-birinə qarşı daha da aqressivleşməsinə və qısam hissini artmasına yol açır. Əslində, Əlini və onun kimilərini maliyyələşdirən qüvvələrin nail olmaq istədikləri də, məhz burdur. Azərbaycandakı stabillikdən, xalq-hakimiyət etimadından, bunun da nəticəsində, sürətli inkişafdan hədsiz əndişa keçirən həm xarici, həm də daxili qüvvələrin istədikləri bütün burlara mane olmaq, ölkəni xaosa, dərəbəyliyə sürükləmek və inkişafına mane olmaqdan ibarətdir. Təbii ki, el arasında deyildiyi kimi, ilani yuvasında bölgə gərəkdir. Hesab edirəm ki, ölkənin hüquq-mühafizə orqanları, artıq qanunların tələbinə uyğun olaraq, ciddi addımlar atmalıdır. Çünkü ölkədə belə fəaliyyətin qarşısında alınmazsa, onun fəsadları arta, nəticədə, düşmənlərin dəyişməsinə tökülen suçlar pərlərini işe sala bilər. Zənnimcə, artıq Qərbin bizə nə deyəcəyindən, beynəlxalq qurumların hansı reaksiyonu verəcəyindən asılı olmayıaraq, Azərbaycan naminə bu addımlar atılmalıdır. Radikalların çıxışlarında kifayət qədər qanuna zidd çağırışlar, böhtən, şer, bəzi hallarda təhqirler var ki, bunların hamısı demokratianı hörmətdən salmaqla yanaşı, ciddi hüquqi məsuliyyət yaradır. İstərdik ki, qanunlarımızın təbliğ gecikməsin və hər kəs əməlinə görə qanun qarşısında cavab versin.

GÜLYANƏ

Qənimət Zahid - erməni məliklərinin sevimli nökəri

Və ya "Azərbaycan saatı"nın "əqrəbləri" düşmənin növbəti projesi kontekstində

Fransada "Azərbaycan saatı" adı altında dağdırıcı və anti-dövlətçi müxalifətin xəyanətkar siyasetini təbliğ edən Qənimət Zahidin daha öncələr də erməni lobbisinin pulları hesabına təlimatlandırılması barədə kifayət qədər yazılib və deyilib. Əbas deyil ki, Q.Zahid anti-Azərbaycan dairələrində erməni məliklərinin sevimli nökəri kimi tanınmaqdadır. Bu barədə faktlar və sübutlar necə deyərlər, "N" qədərdir. Belə ki, Q.Zahidin siyasi "mühacir biznesi"ndən tutmuş digər məkrli əməllərinə qədər bir sıra danılmaz faktları xatırlada bilərik.



Azərbaycanlılara saxta vizaları kim verib?

Misal üçün, hələ 2017-ci ildə melum olmuşdu ki, hazırda töretdiyi bəlli cinayətlərinə görə, həbsdə olan Əfqan Muxtarlı o zamanlar Latviyanın paytaxtı Riqa şəhərində məskunlaşmış Fikret Hüseynli və Q.Zahidin yaxın adamı kimi tanınan Vüqar Rəşidovla birgə dörd nəfər Azərbaycan vətəndaşlarına Polşa vizası almaq üçün onlardan 6 min avro pul alıb. Bu yolla viza əldə edən azərbaycanlılar Avropaya uçmaq üçün Gürcüstanın Kutaisi hava limanına gediblər və yoxlanılma zamanı, bəlli olub ki, onlara verilmiş vizalar saxtadır. Neticədə, gürcü polisi passportlarında saxta viza vurulan azərbaycanlıları məhkəməyə verib və Gürcüstan məhkəməsi buna görə, onların hər birinə 6 min lari cərimə kəsib.

Bələliklə, bu hadisənin ardınca ifşa olunduqlarını görən cinayətkar qrupda çaxnaşma yaşandı. Q.Zahidin adamlarından olan Nigar Əhmədbəyova Ə.Muxtarlının sehifəsində V.Rəşidov müdafia etməyə cəhd göstərədə, bu addım uğursuz alınıb və sözügedən məsələ mühacir biznesi ilə məşğul olan Q.Zahidi ciddi narahat etməyə başlayıb.

Armen Karapetyan bu şəbəkənin yaxın dostudur

Yeri gelmişkən, "mühacir biznesi"ndə adı hallanan və Q.Zahidlə əlbir olan Ə.Muxtarlının daha öncələr ermənilərlə işbirliyi səbūta yetirən faktlar da mövcuddur. Buna sübut kimi, onun Britaniya Hərb və Sülh İcmalları Teşkilatına məxsus olan "iwpr.net" saytında Armen Karapetyan adlı ermənin jurnalistlə müşətərək məqalə yazmasını göstərə bilərik. Təbii ki, Ə.Muxtarlı ilə sıx bağlılığı olmuş Q.Zahidin də bu kimi məsələlərdə erməni daydayları ilə iş birliyi öz təsdiqini tapır. Əbas deyil ki, hər gün sosial şe-

bəkələrdə canlı yayımı çıxan Q.Zahid, hətta erməni mediasından daha kəskin şəkildə Azərbaycan dövlətinə qarşı düşmənlik mövqeyini ortaya qoymaqdadır. Dündür, o, iddia edir ki, mübarizəsinə Azərbaycan iqtidarı ilə aparır, lakin onun bu iddiasını elə ermənilərlə iş birliyi delilləri alt-üst edir. Azərbaycan dövlətinin əleyhinə, Ermənistən isə lehine fikirlər səsləndirən Q.Zahid əlində ona verilən bütün imkanlardan maksimum istifadə edir. Yəni Q.Zahid, bayraq da qeyd edildiyi kimi, erməni məliklərinin sevimli nökərine çevrilib.

Cəbhəyanı ərazilərini "sərhədyanı" kimi təqdim elə və al qrantları erməni ağalarından, nə qədər istəyirsən!

Biz, bunu sübut etmək üçün daha bir faktı izleyicilərimizin diqqətinə çatdırı bilərik. Bəlli projesi ilə dövlət və xalq maraqlarına qarşı düşmən kəsilən özü kimi ünsürləri "Azərbaycan saatı"na dəvet edib, erməni lobbisinin tezislərinə uyğun fikirlərin səsləndirilməsi də, qeyd edilən sübutlar içindədir. Bir daha sual oluna bilər ki, Qənimət Zahid necə, hansı üsulla ermənilərə işləyir? Məsələn, xatırlada bilərik ki, verilişlərin birində Q.Zahid Azərbaycanın cəbhəyanı Tərtər rayonunu "sərhədyanı ərazi" kimi təqdim edib. Maraqlı da budur ki, uzun illər "Azadlıq" qəzeti baş redaktorluq eləmiş birinin bilərkən Tərtər rayonunu "sərhədyanı" adlandırmış artıq onun bütün kartlarını açığa çıxarıb olur. Bələliklə, Azərbaycanın cəbhəyanı ərazilərini "sərhədyanı" kimi təqdim elə, bu vəsiti ilə "DQR"-i "ərazi vahidi" kimi setiraltı şəkildə ictimaləşdir və al qrantları erməni ağalarından, nə qədər istəyirsən!

Yəni bu fakt sübut edir ki, Q.Zahid ermənilərin ona verdiyi tezisləri əsasında yeni projesini həyata keçirir. Həmin projenin təlimatlarından biri isə, nə qədər təccübli görünməsə də, "Sühl və Demokratiya İnstitutun" rəhbəri Leyla Yunusdur. Əgər onu da xatırlasaq ki, L.Yunus dəfələrlə Azərbaycanın milli dövlətçilik maraqlarını erməni maraqlarına satıb, bu zaman nəyin-nə olduğunu nəticələndirmək çətin deyil.

Fakt isə budur ki, bu gün "xalqım", "milletim" bağırıb, mitinqlər, inqilablar, qiyam və xoaslar tələb edən dağdırıcı müxalifətin tərkib hissəsi sayılan ünsürlər reallıqda birbaşa düşmən qoltuşuna sığınıblar və nə zəmansa, bütün burlara görə mütələq, amma mütələq cavab vermələ olacaqlar - əlahəzər Azərbaycan xalqı və qanunları qarşısında. Buna isə, kimsənin şübhəsi olmamalıdır.

Rövşən NURƏDDİN OĞLU

Son 3 ayda Bakı Avtovağzalından 1 milyondan çox sənişin daşınb

Baki Beynəlxalq Avtovağzal Kompleksindən həm şəhərlərə, həm də beynəlxalq istiqamətlərdə yay mövsümü ilə əlaqədar artım müşahidə olunub. Avtovağzal Kompleksində AZORTAC-a bildirilib ki, son 3 ay ərzində ümumilikdə 38 min 89 reysle 1 milyon 14 min 748 sənişinin avtovağzaldan gedişi təmin olunub. Birləşmədən 92 min 916-sı beynəlxalq reyslərdən yararlanıb. Beynəlxalq istiqamətlərdə İstanbul, Marneuli, Tbilisi və Batumi, şəhərlərə istiqamətlərdə isə Gence, Qırmızı Körpü, Quba, Mingəçevir, Qusar, Şəki şəhərlərinə sefər edənler üstünlük təşkil edib. Məlumat üçün qeyd edək ki, mövsümlə əlaqədar olaraq Batumi istiqamətində sonuncu reys sentyabrın 4-də yola düşəcək.

Eyni bezin qıraqı...

Müsavat AXCP-ni, AXCP də Müsavati satqın və xəyanətkar adlandıır

Son günler sosial bazası sıfır olan, ar-
tıq 2003-cü ildən arxivin küncünə atı-
lan dağıdıcı müxalifet bir-birilərini itti-
ham edərək satqın və xəyanətkar adlandıır. Bu nə birinci, nə də sonuncu haldır. Bu də-
fə isə, "Milli Şura"nın Müsavat partiyası ilə
birgə təşkil etmək istədikləri mitinqin baş-
tutmaması və bu gün yenidən sözügedən
məsələnin bir daha çözülməsi idi. Bir də
neyləsinlər? İş-güt yox.

Dövlətə qarşı böhtanlar demək üçün mitinq ke-
çirməyi en yaxşı çıxış yolu hesab edən radikallar ye-
nə həyasiçasına mitinq deyib-dururlar. Ən maraq-
lısı isə odur ki, 25 ilə yaxındır ki,
keçirdikləri mitinqləri uğursuz və
biabırçılıqla bitse də, abırsızcası-
na ettökən çıxışlarını sosial şəbə-
kələrde paylaşaraq, özlərini hansısa
xarici qüvvələre göstərməli-
dirlər, ya yox. Elə götürək "Milli
Şura"-nın ikiüzlülük simvolu Gültəkin
Hacıbəylini. G.Hacıbəyli
hansısa 5-10 nəfərin yiğidiyi bir
topluda çıxışının videogörüntüsü-
nü paylaşaraq yazır ki, guya, mitinq, beləcə, "möhtə-
şəm" alınıb.

Nankorluq onun xislatindədir

"Milli Şura"nın "primadonna"si G.Hacıbəyli dən
başqa bir şey gözləmək də olmaz. Çünkü G.Hacıbəyli
xarici ölkələrdə fealiyyət göstərən ermənipərest
meyilli qüvvələrə nökərçilik göstərməklə, mənfəət el-
də etmək üçün dəridən-qabıqdan çıxır. Təəccüblü
də deyil. Çünkü bu, o, G.Hacıbəyli dər, hər sifətdə
ola bilir. G.Hacıbəylinin xisleti nankorluq və satqın-
çılıq olub. G.Hacıbəyli kimilərin tarix boyu cəmiyyət-
te qazandırdığı və qazandıracağı heç nə olmayıb.
Əlac qışqırmağa qalıb. Neyləməlidir? Qışqırmalı-
dır... Yaziq o boğaza - nə qədər qışqırmaq və böht-
tan atmaq olar? Ancaq nə faydası?! Çünkü bu siya-
sətbaşlar, eślində, müxalifliyi bir əqidə kimi görmür-
lər, xaricdəki Azərbaycan əleyhdarlarının, bəzi siya-
si dairələrin şirnikləndirici təkliflərindən və maliyyə-
lərindən yaranınmaq vasitəsi kimi görürərlər. Kiçik bir
xatırlatma edim ki, buna misal olaraq ölkəyə qrant
və yardım gəlməsinə nəzarət güclənəndən sonra eli-
qolun yanına düşən Əli Kərimli öz müavini Gözəl
Bayramlısı Gürcüstana göndərə-göndərə saldı tora.

ALP-nin fəxri lideri Lalə Şövkətin AXCP sədri
Əli Kərimli haqqında dediyi sözləri xatırlatmaq ister-
dim: "Əli Kərimli kimilər heç vaxt kişi olmayıb. Əsl
kişi satılıb-satmaz".

Pərçimlənmişlər "bir" olmaq istədilər, amma...

AXCP sədri Ə.Kərimli, "Milli Şura"nın "lideri"
C.Həsənli, Gültəkin Hacıbəyli, Müsavat başqanı Arif
Hacılı və onlara pərçimlənmiş bəzi qüvvələr "bir" ol-
maq istədilər, amma elə parçalandılar ki... Belə də
olmalı idi. Çünkü siyasi savadı olmayan satqınların
ümidlərinə qalanda... Çünkü bu işdə xaricdə yaşayın-
və satılmış qüvvələrin də rolü az deyil. Sosial şəbə-
kələrde "demokrat" maskası altında ölkəmizin əley-
hine çirkin təbliğat kampaniyasına rəvac verənlər və
xüsusilə də, Ə.Kərimli unudur ki, bu xalq heç vaxt
səviyyəsiz, siyaset adına lekə olan fealiyyəti və en
əsası xəyanəti, satqınlığı bağışlamır!

Ə.Kərimlinin məqsədi, mənəviyyatı, məsləki,
əqidəsi pul, yene də pulsuz. Son zamanlar Ə.Kərim-
linin yetirmələri Avropanın müxtəlif ölkələrində ya-
şayan, adını azərbaycanlı qoyan bəzi savadsız, ca-
hil, milli mənlik şüurundan məhrum Orduşan Tey-
murxan, Tural Sadıqli, Vüdadi İsgəndərli və b. kimi
şəxslərin hərəkətləri heç bir etik normaya sığmir.
Tam çılpaklılığı ilə görünür ki, onların əsl məqsədi
beş-üç qəpik tulapının müqabilində, xidmet etdik-
ləri anti-Azərbaycan dairələrin əmr və sifarişlərini
yerinə yetirmek üçün yaranmış şəraitdən maksimum
dərəcədə yaranıraq, ağalarının teşəkkürünü və
maliyyənin miqdarını artırmaqdır.



Arif Hacılı: "Əli Kərimli bu dəfə də satqınçılıq statusunu bir daha təsdiqlədi"

Müsavat başqanı Arif Hacılı bu günlərdə yenə də sosial şəbəkədə bildirir ki, bütün baş verenlərin səbəbkərini satqın Cəmil Həsənlini təqib edərək, "demokratik düşərgənin maraqlarına xəyanətkarlıqda suçlayıb. C.Həsənlini "əlekçinin qıl verəni" adlandıraraq, söyləyib ki, Ə.Kərimliyi agentlik etməkdən, gedib qoca vaxtında "kitabını" yazısın: "Ə.Kərimli müxalifətin "birliyindən", "birgə mitinq" keçirməkdən "ağızdolusu danışır, ancaq əməldə isə alt-dan-altdan satqınçılıq edir ve eyri yol gedir. "Əli bəy!" qışqırtısını sosial şəbəkələrdə vizual şəkilde izhar edən fanatlar israrla buyururlar ki, bəs Müsavat, sadəcə, yürüş keçirmək istəyir, biz isə mitinq. Yürüşle mitinq fərqli işlərdi və kimse kimseyə xəyanət etməyib, qəsdimiz də olmayıb. Bu, nə oyundur? Əli Kərimli, həmişə olduğu kimi, bu dəfə də satqınçılıq statusunu bir daha təsdiqlədi".

Müsavat başqanı onu deyib ki, cəmiyyətə Ə.Kərimli kimi xəyanətkar çirkabına bulaşan hegemon müxalifətçi lazım deyil. Çünkü Əli Kərimlinin şüuru zəhərlənib artıq".

Bax, budur realliq. Bunu biz demirik. Bunu Müsavat başqanı deyir. Necə deyərlər, "kor-kora kor deməsə, bağrı çatlar".

Bu, azmış kimi, Cəmil Həsənli də odun üstüne benzini elə tökü ki, tüstüsü ərşə çıxır. C.Həsənli "Facebook" səhifəsində belə bir elan paylaşış: "Dostlar! "Milli Şura" bu gün keçirilən toplantısında sizlərin coxsayılı müraciətlərinizi nəzərə alaraq mitinq qərarı verdi".

Əslinde, C.Həsənli belə də yazmalydı. Çünkü şüuru və təfəkkürü bunu "istehsal" etməyə qadirdir. Onlar artıq siyasetçi yox, ciliz şoumenlər teki davranırlar.

Hafiz Hacıyev: "Əli Kərimlinin oturmadığı qucaq və oturtmadığı adam qalmayıb"

Müsəvir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AXCP sədri Ə.Kərimli barədə xəyanətkarlıq faktlarının sayı-hesabı olmadığını bildirərək, vurğulayıb ki, bu əxlaqsız gedə əsl siyasi fahişədir: "Hətta iddia edirəm və sübut etməyə də hazırlam ki, bunları adamları qonşu ölkədə gizli danışıqlar apararaq, ölkəmizdə sabitliyi pozmağa yönəlmış planlar düzənməkə meşğuldur. Hər zaman demişəm, Əli Kərimli stabil insan deyil, belə adamlara heç nədə etibar etmək olmaz".

H.Hacıyev Ə.Kərimlinin daim siyasi fahişeliklə məşğul olduğunu deyib və bildirib ki, o, kim çox pul verərsə, həmin dairələrin qucaqlarına atılır: "Yəni bu fəndlərə siyasetdə siyasi fahişə və siyasi pozğun deyirler. Ümumiyyətə, Əli Kərimliyə kim pul verir, onların qucağında oturur, özü də məmənuniyyətə. Məsələn, Qərb verəndə Qərbin, Şərq verəndə Şərqi, Şimal da verəndə Şimalın qucağında özünü rahatlaşdır".

Göründüyü kimi, AXCP və Müsavatın birgə mitinq keçirmək istəyi hələ çox düyünlərin açılmasına səbəb olacaq. Görünür, AXCP-Müsavatın mitinq ağrısı hələ çox davam edəcək.

Rəfiqə HÜSEYNOVA

Əli Kərimli "İSİD"ə dost, xalqına düşmən kəsilib

AXCP sədrinin satqın və xəyanətkar
əməllərinə dair yeni faktlar üzər çıxıb

Daxili çekişmələr və qarşidurular artıq müxalifet üçün adı hal kimi qiymətləndirilir. Məhz buna görə də, müxalifet hansıa təşkilatda və qurumda birləşə bilmir. Fikir versək, bir dəha aydın olar ki, dağıdıcı xisletli partiya sədləri bu günədə müxtəlif qondarma qurumlar və bloklar daxilində "birleşdikləri"ni elan etsələr də, birinci partiya, aparıcı lider olmaq iddiaları səbəbindən, həmin qurumlar dağılıraq tarixin arxivine atılıb. Xüsusi, taleyüklü tədbirlər ərefəsində meydana çıxan partiya sədləri bir-birinə el uzadaraq, "dostlaşdırıqlar"ını elan edir və birgə seçki taktikası həyata keçirəcəklərini vurgulayırlar. Amma az sonra birləş fiaskoya uğrayır və terəflərarası qarşidurma yeni formada gündəmə gelir. Bu gün bu proses "Milli Şura" adlanan qondarma qurumun timsalında müşahidə olunur. Anti-Azərbaycan dairələrin mənafeyinə və burada təmsil olunan ermənipərest şəxslərin siyasi ambisiyalarına xidmət edən "Milli Şura" təxribat və pozuculuq aktları töötəm üçün fealiyyətini hələ də davam etdirir. Çünkü anti-Azərbaycan dairələrin sıfariş və dəstəyi ilə ölkəmizdə xoas və anarxiya yaratmaq missiyasını üzərinə götürən "Milli Şura"da bir Əli Kərimli və ona züytutanları Cəmil Həsənli, Gültəkin Hacıbəyli, eləcə də, manqurlaşmış iki-üç nəfer qalıb. Sadəcə, hikə və özünəvurğunluq Ə.Kərimliyə qurumu buraxmağa imkan vermir. Əslinde, AXCP sədri Ə.Kərimlinin müxalifətçilik pərdəsi altında qısaçılıq ideologiyası ilə çıxış etməsi kimsəyə sərr deyil. Onun sosial şəbəkələrdə hedəleyici bəyanatlarla çıxış etməsi, təxribat xarakterli bəyanatlar səsləndirməsi də bunu bir daha təsdiqleyir. Hətta Ə.Kərimli saxta partiya vəsiqələri verməkə xaricə göndərdiyi və mühacir adı ilə çıxış edən qohum-eqrəbəsi vasitəsi ilə Azərbaycan cəmiyyətini təhdid edən açıqlamalar verməye məcbur edir.



Əli Kərimlinin təxribatçı olduğu sübuta yetirilir

Nəzərə almaq lazımdır ki, AXCP-dəki trolların sosial şəbəkələrdəki fəaliyyətlərinə birbaşa Ə.Kərimli özü nəzarət edir və bir çox hallarda tapşırıqlar verib, statuslara da müdaxilə edir. Fransada yaşayan əmisi oğlu İnqilab Kərimovun terrorcu, qanıçan "İSİD"ə haqq qazandırması və terrorcu şəbəkəni baş kəsmək üçün ölkəmizə dəvət etməsi AXCP sədrinin xisletini ortaya qoymuş olur. Ə.Kərimlinin terrorculuğa meyilli olmasına daha bir misal Nardaranda baş verən qanlı terror hadisələri zamanı "Milli Şura"nın üzvü Tale Bağırzadəyə Ə.Kərimlinin dəstək vermesi, onu deməyə əsas verir ki, bu şəxslərin məqsədi, hansı çirkin üsullarla olursa-olsun, ölkəmizdə qarşidurma yaradmaqdan ibarətdir. AXCP sədlərinin ardınca, onun müavini Fuad Qəhrəmanlı da radikalizm siyasetindən terrora keçidi dəstəklədiyi gizlətməyib. Eləcə də, müavini Seymour Həzinin qayınatası, "Milli Şura"nın üzvü Tofiq Yaqubunun İsmayıllıda təxribatlar vasitəsi ilə qarşidurma yaratmağa cəhd etməsinə de Ə.Kərimlinin "dosyesi"nə əlavə etsək, "Yurd" şəfinin dağıdıcı xarakterə malik olduğunu bir daha görmək olar. Söz yox ki, Ə.Kərimli təxribatlar, məkrin palanlar həyata keçirməyi özünün ağılı və düşüncəsi ilə həyata keçirməyə cəhd etmir, onu bu kimi məsələlərə xaricdən təhrif edirlər. Bunu bağılı çoxsaylı faktlar və sübutlar da var. Dəfələrlə bəd eməllerinə görə ifşa olunub. Amma buna baxmayaraq, o, anti-Azərbaycan dairələrə əməkdaşlıq münasibətlərini davam etdirməkdədir. Səbəb də, onlardan maddi və mənəvi baxımdan asılı olmasıdır.

Satqınlıqla varlanmaq olmaz

Diqqətçəkən məqam ondan ibarətdir ki, bu məxluq xaricdən aldığı pulları heç də partiyasına xərcləmir. Hətta xaricdən təxribatçı əməllərinə görə, həbs edilən cəbhəçilərə çatdırılmalı olan maliyyə vəsaitini də Ə.Kərimli mənimseyir. Ortada olan faktlardan biri də budur ki, Ə.Kərimli 2005-ci ildə bəri rəsmən heç yerde işləməyib, yəni parlamentin deputatı olub və sonra işsiz qalıb. Başqa tərəfdən, bizneslə məşğul olmadığından da deyir. Eləcə də, özü və ətrafi dəfələrlə iddia ediblər ki, heç vaxt beynəlxalq fond və təşkilatlardan qrant almayıblar. Bu halda sual yaranır, eger heç bir yerde işləmirsənse və biznesin yoxdur, buna halda Büyük Britaniyada evləri və Türkiye-də obyektləri hansı vəsaitə hesabına almış? Cəbhəçi ağızgöyçəklər uydurma bilərlər ki, Ə.Kərimli bu vəsaiti AXCP-Müsavat hakimiyyəti dövründə əldə edib. Əgər belədirse, deməli, Ə.Kərimli və onun ətrafi antimilli mövqə tutaraq, Azərbaycan dövlətçiliyini, onun müstəqilliliyini sarsıtmış məqsədilə əməli fəaliyyət göstəriblər. Bunun fonunda ölkənin sərvətini talamaqla məşğul olub. Bu kimi fikirlər inandırıcıdır və ola bilər. Çünkü cəbhəçilərlə yanaşı əməyi fəaliyyət göstəriblər. Bunun fonunda ölkənin sərvətini talamaqla məşğul olublar. Ancaq bununla yanaşı bu tör-töküntülər bu gün də, bəd eməllerini xarici maraqlı dairələrə işləməkə davam etdirir və bunun qarşılığında külli miqdarda maliyyə vəsaitləri alırlar. Bir el məsəli var, satqınlıqla varlanmaq olmaz. Ə.Kərimli və "Milli Şura"da təmsil olunan tör-töküntülər Azərbaycanın milli və dövlətçilik maraqlarını satmaqla varlanıb. Buna olsa-olsa, yaşamaya demək olarsa, necə ki, Ə.Kərimli yaşayır.

i.ƏLİYEV

4 sentyabr 2019-cu il

TƏMİZLİKDƏN UZAQ AXCP SƏDRİ ƏLİ KƏRİMLİ...

YAXUD KƏRİMLİ AİLƏSİ LONDON MACƏRALARINA XƏRCLƏDİYİ MİLYONLARIN MƏNBƏYİNİ NİYƏ AÇIQLAMIR?

Müasir dövrdə informasiya və kommunikasiya vasitələri o qədər inkişaf edib ki, cəmiyyəti yalanla aldatmaq mümkün deyil. Hazırda hər bir Azərbaycan vətəndaşının da imkanı var ki, internetdə, "youtube"də axtarış verib lazımlı olan informasiyanı, videonu tapsın və həqiqətləri bilsin. Lakin çox təessüflər olsun, bu gün hələ də, elə adamlar tapılır ki, insanları və cəmiyyəti yalanları ilə aldada biləcəyini fikirləşir.

Bu səbəbdən də, nəzərtində olan bir neçə "youtube" kanalı yaradır, həmin kanallar da onun yalanlarını yayımlayırlar. Yayılan yalanları isə trollar və botlar çıxaldır, saxta ictimai rəy və adekvat reaksiya görüntüsü yaradırlar. Bizim də məqsədimiz bu cür yalanları ifşa etmək, ictimaiyyətə ən doğrusunu çatdırmaqdır. Elə bu səbəbdən də, bu gün AXCP sədri Əli Kərimlinin daha bir yalanını ifşa edəcəyik. Ötən gün Fransada yaşayan Q.Zahidin "Azərbaycan saatı" kanalında canlı efirdə Əli Kərimli həyatının bəlkə də ən böyük yalanını danişdi. Əli Kərimli deyir ki, 1992-ci ildə AXC-Müsavat hakimiyyəti dönməndə Prezident aparatında və 2 aylıq dövlət katibi vəzifəsində çalışanda təmiz işləyib. Ə.Kərimli çox güman ki, bunu yumor olaraq dilə getirib. Çünkü o, bunu bir həqiqət kimi ictimai rəye sırasına çalışsa, buna ancaq sadələvh cəbheçilər inana bilərdi. Nəcə ki, illərdir anti-Azərbaycan fealiyyətinə görə ayrı-ayrı təşkilatlardan, fondlardan müxtəlif təşkilatların adına aldığı 10 milyon dollardan artıq qranti, ianəni ört-basdır etmək üçün guya oğlu Türkelin Britaniyada, Bristol Universitetində oxutmaq üçün həyat yoldaşına dövlət tərəfindən verilmiş 2 otaqlı mənzilin pulunu xərcleyib. Bu qədər də ağ yalan olmaz axı.

Birincisi, AXC-Müsavat hakimiyyəti dövründə dövlət katibi hakimiyyətdə hansı vəziyyətdə olmayı Ə.Kərimli şəxsən etiraf edib. Montaj deyil, quraşdırma yoxdur. 1993-cü ilin may ayının 25-də Prezident aparatında keçirilən müşavirədə Əli Kərimli şəxsən deyir ki:

- "Respublikada, bütövlükdə, nəinki qanunçuluq, hətta icra intizamı xeyli dərəcədə aşağıdır. Prezident fərman və sərəncamlarının icrası qənaətbəxş səviyyədə deyil".

- "Bu gün Azərbaycanın maddi sərvətləri qaçaqmalçılıq yolu ilə talan olunur. Respublikanın on minlərlə iribuy-nuzlu mal-qarası, minlərlə texnikası və digər maddi sərvətləri sərhəddən qaçaqmalçılıq yolu ilə keçirilir."

- "İqtisadiyyatın bütün sahələrində cinayətkarlıq iri miqyas alıb".

- "Dövlət əmlakının talan edilməsi adicə hala əvvəlib".

- "Azərbaycan Respublikasının Milli Ordusunda külli miqdarda dövlət əmlakının mənimənilməsinə şərait yaratıldıb."

Axi bütün bu etiraflar Ə.Kərimlinin dövlət katibi tutduğu vəzifəye layıq olmadığını göstərmirmi? Ə.Kərimli, hansı mənəvi haqla deyir ki, "mən təmiz işləmişəm". Ola bilər ki, Ə.Kərimli dövlət katibi elə bir korrupsiya sistemi qur-



muşdu ki, əlaltıları yalnız ələ keçirdi, özü isə "temiz" qalırdı. Bu gün Əli Kərimlinin nəzarətindən kənar heç kəs qrant ala bilmir. Əgər indi 1 dollar qrantın belə kiməse qalmışına imkan yaratmayan Əli Kərimli dövlət katibi postunda olarken, necə dövlətin talanmasına göz yuma bilərdi? Əlbəttə ki, mümkün deyil, hər bir talan prosesi onun razılığı ilə olurdu. Ə.Kərimlinin pula, varsa olan hərisliyini başqa bir məsalla da isbatlaya bilərik. Hər kəs bilir ki, onun nəzarətində olan və Qənimət Zahidin baş redaktorluq etdiyi "Azadlıq" qəzetinə KİVDF tərəfindən 10 minlərlə manat yardım yardımı. Vaxtile "Azadlıq" qəzetində çalışmış jurnalistlərin etirafları var ki, vaxt var idi qəzeti müxbiri uşağına ayaqqabı ala bilmirdi, amma Ə.Kərimli qəzeti əməkdaşları üçün ayrılan vəsaiti son qəpiyinə qədər mənimseyirdi. Hətta şahidlərin sözlərinə görə "Azadlıq" qəzeti redaksiyasında pul üstündə "stul davalları" olurdu.

İkinci, Ə.Kərimli oğlu Türkel Kərimlinin təhsil, yaşayış və s. xərclərini heç də ikiotaqlı mənzilin satılması ilə qarşılamayıb. Əgər buna da isbat lazmırsa, buyurun, adı hesablama aparaq. Başlayaq Britaniyanın Bristol Universitetində təhsil almaq üçün həzirlıq mərhəlesiindən. Bize, ilk növbədə, 100 avro əlaqələndirici təşkilata ödəmek lazımdır.

Daha 110 avro Britaniyaya viza almaq üçün ödənilir.

Universitetdə qeydiyyat xərci 50 funtsterling.

Orijinal dəvətnamənin çatdırılması 80 funtsterling.

Hava limanında qarşılanmaya və universitet çatdırılmaya 50 funtsterling.

Dərs vəsaitlərinə və bank xərcləri nə 85 funtsterling.

3 aylıq tibbi siyorta 90 funtsterling.

Bakıdan Londona təyyarə biletinə 1

nəfər üçün 2000 manat.

Beləliklə də, Ə.Kərimli oğlu T.Kərimli Bristol Universitetinə oxumağa göndərmək üçün, təxminən, 5 min manat xərc çəkmeli idi.

İndi isə keçək Bristol Universitetindəki xərclər. Önce, onu qeyd edək ki, Bristol Universitetində humanitar ixtisasların illik təhsil haqqı 15000 funtsterlingdən başlayır. Lakin tibbi və hüquq ixtisasları çox bahadır, illik təhsil haqqı 35000 funtsterlingdən başlayır. Beləliklə, Ə.Kərimli Türkelin bu universitedə hüquq ixtisası üzrə təhsil alməsi üçün 4 ilə 140 000 funtsterling xərc-ləməli idi. Demək ki, Türkelin yalnız təhsil haqqını manata konvertasiya et-sək, təxminən, 300 min manat xərcleməli idi.

Hələ 4 il ərzində Türkelin Bristolda qalmaq, yaşamama xərclərini, eləcə də, cəbhəçilərin də etirafına görə, Ə.Kərimlinin həyat yoldaşının oğlunun təhsil dövrü ərzində ayda iki dəfə Londona getməsinin də xərclərini topladıqda, təxminən, 500 min manatlıq bir xərc ortaya çıxır.

İndi sual edirik ki, Bakı şəhərində 2 otaqlı mənzilin qiyməti nə qədərdir ki, Ə.Kərimli oğlunun xərclərini qarşılıya bili? Lap təzyiqlə, şəntajla evi kiməse 100 min manata satdı. Bəs qalan 400 min manat? Biz hələ Türkelin Britaniyadakı eyş-işrət xərclərindən, onun herbi xidmətdən yayındırılib ABŞ-a qəçirilmişdən, orada ili 50 min dollar olan magistr təhsilinə cəlb edilməsindən, qızı Selcanın Londonda oxumasından, 3-cü uşağının Londonda dünyaya gəlməsindən, son model "Mazda" maşını almışdan danışmırıq. Əger bu xərcləri de hesablamaya başlasaq, o zaman rəqəmi milyonlarla ifade etməli olacaq...

Əziz dostlar, indi siz deyin, bu Əli Kərimli "təmiz işləmişəm" və "oğlumu ikiotaqlı mənzilin pulu ilə oxutmuşam" kimi fikirləri nə qədər səmimi ola bilər? Əlbəttə ki, ola bilmə...

Bu dəfə də Ə.Kərimlinin daha bir yalanını ifşa etdi. "Yalançının evinə qədər qovarlar" deyiblər. Qovaq ki, yuvasına girsin, bir daha yalan danışmağa çalışmasın...

**Ramil Vəlibəyov,
YAP Nizami rayon təşkilatı GB
sədrinin müavini,
siyasi elmlər üzrə
fəlsəfə doktoru**

Separatçılardan bəhrələnən hiyləgər satqın

Eynulla Fətullayev
Əli Kərimlini tülküyə bənzətdi

"Virtualaz.org" saytının rəhbəri Eynulla Fətullayev AXCP sədri Əli Kərimli ilə bağlı, rəhbəri olduğu saytda təqridi məqalə dərc edərək, onu hiyləgər tülkü adlandırib: "Gəlin Makİavellinin bir ifadəsini təkrar edib bu suali verək: şirlə tülküni eyni arabaya qoşmaq olarmı? Florensiya Respublikasının ikinci dəftərxanasının birinci katibi insanların siyasi xarakteri bərədə düşünərək, siyasetçiləri şirlərə və tülkülərə bənzərdirdi. Şirlər tələdən, tülkülər isə canavardan qorxurlar! Nikolo belə düşüñürdü. Amma şirlə tülküni ey ni qoşquda təsəvvür etmək mümkün deyil. Ən azı, ona görə ki, Azərbaycan siyasetinin tülküsi id Ə.Kərimli".



Riyakarlara, doğrudan da, inanmaq olmaz!

E.Fətullayev onu da vurğulayıb ki, Ə.Kərimlinin dirijor cubuğu ilə idarə olunan "Milli Şura"nın erməni lobbisi ilə ya-naşı, separatçılardan da iş birliliyi aparması faktıdır: "Elə bir faktı xatırlatmaq kifayətdir: belə ki, "Milli Şura"nın aparıcı figurantlarından olan Eldəniz Quliyevin vaxtile "Talış-Muğan Respublikası" deyilən separatçı qurumda Əlikram Hümbətovun yanında yer almazıdan danılmaz faktdır".

E.Fətullayev, onu da vurğulayıb ki, layiq olmadığı yemə iddiyalı olan Ə.Kərimlinin ən yaxın etrafı separatçılığı dəstekləyir və bu mövqə onun milli satqıncılıq fəaliyyətinin bariz sübutudur: "Xüsusilə də, son vaxtlar AXCP-"Milli Şura" cütlüyünün hakimiyyətin inqilabi- sosial isləhatlərindən güclü təlaş keçirək, uğurları öz adalarına çıxarmaları isə həyəszliliğin və əlaqəsizliliğin son həddə olduğunu sübut edir. Yenə də tülkü cildinə giren iblis görkəmlı Ə.Kərimli "Milli Şura" ilə birlikdə siyasi xal qazanmağa cəhd göstərir. Riyakar satqın Ə.Kərimli elə sanır ki, guya onun növbəti mitinqinə "çox adam" qatılacaq. Ancaq Ə.Kərimli, ister tülkü ol, ister satqın, riyakar ol. Ancaq əmin ol ki, nə Avropadakı söyüs müxalifəti, nə də onların havadalarları Azərbaycanda mövcud sabitliyi və reallaşdırılan inqilabi isləhatların karşısını ala bilməyəcəklər. Çünkü xalqın gözü tərezidir və bilən, yaxşı bilir ki, Ə.Kərimli siyasi manipulyasiya edərək, təlaşını bu vasitə ilə gizlədir və sərsəm ideyaları ilə sosial şəbəkələrdə künc-bucaglarda qalacaqsınız, AXCP sədri bundan 100% əmin ola bilər".

Beləliklə, bir addım irəli getdiklərini sanarkən, iki addım geriye doğru getməkdə davam edən təriyəsiz əlaqəsiz, tülkü cildinə girmiş Ə.Kərimli bir dəfəlikən anlamalıdır ki, xalq onu çoxdan, daha doğrusu, 2003-cü ildən siyasi məzarlığa atıb və etrafı, yan-yörəsi siyasi ölümləri ilə barışmalıdır.

R.HÜSEYNOVA

"Nar" bölgələri yüksək keyfiyyətli internetlə təmin etməyə davam edir

Hər bir abunəcisinə keyfiyyətli şəbəkə və mobil internetlə təmin etməyi hədəf-ləyən "Nar", Azərbaycanın bölgələrində də mobil şəbəkəsinə genişləndir-məkdir. Artıq ən ucqar kəndlərdə belə "Nar"-in mobil rabitə xidmətlərin-dən istifadə etmək mümkündür. Mobil operator son bu il ərzində regionlarda 460 4G LTE texnologiyali baza stansiyası quraşdırıb. "Nar"-in 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində 4G internetinin trafik həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 63% artıb. 4G internetindən istifadə edənlərin artımı Bakı üzrə 89%, regionlar üzrə isə 116% təşkil edir.

Mobil operator şəbəkəsinin keyfiyyətli yanaşı, rabitə xidmətlərinin hər kəs üçün elçatan olmasına hədəfləyib. "Nar" bölgələrdə yaşayan əhali üçün təklif etdiyi sərfəli "Yerlim" tarifi abunəçilər tərəfindən xüsusi qiymətləndirilir. Belə ki, son 1 il ərzində tarife qoşulanların sayı 15% artıb. Artıq yarım milyondan çox abunəçi "Nar"-in "Yerlim" tarifindən istifadə edir.

Qeyd edək ki, "Yerlim" tariflə abunəçilər eyni bölgədə yaşayan doğmaları, dostları, bir sözə, bütün yerliləri ilə dəqiqəsi 1 qəpikdən daşışa bilərlər. Tarife qoşulmaq üçün "Yerlim" yazıl 777 qısa nömrəsinə mesaj göndərmək və ya *777#303#YES kodunu yığmaq lazımdır. Tarif haqqında etrafı məlumatı <https://www.nar.az/yerlim> internet səhifəsindən əldə edə bilərsiniz.



İNSAN HAQLARININ MÜDAFIƏSİ UĞRUNDА QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI

Azərbaycanda qeydiyyatdan keçmiş İNSAN HAQLARININ MÜDAFIƏSİ UĞRUNDА QHT-lər aşağıdakılardır:

- * Avrasiya Hüquqşunaslar Assosiasiyyası,
- * "Azərbaycan Respublikası Dağılıq Qarabağ Bölgesinin Azərbaycanlı İcması" İctimai Birliyi,
- * Azərbaycan Hüquqşunasları Konfederasiyası,
- * Azərbaycan Jurnalistlər Birliyi,
- * Azərbaycan Könüllülər İctimai Birliyi,
- * Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzi,
- * Azeri-Türk Qadınlar Birliyi,
- * Azərbaycan Gencər İttifaqı
- * "Azərbaycanın İşgəl Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə" Teşkilati İctimai Birliyi,
- * Azərbaycan Qadınları Respublika Cəmiyyəti,
- * Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi,
- * "Azərbaycan Qaçqın və Məcburi Kökünlərin Hüquqlarının Müdafiə Mərkəzi" İctimai Birliyi,
- * Azərbaycan Respublikası Beynəlxalq Əlil Döyüşçülər Fondu,
- * Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi,
- * Demokratiya ve İnsan Hüquqları Resurs Mərkəzi İctimai Birliyi,
- * Demokratiya ve İnsan Hüquqları Komitəsi,
- * Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti,
- * "Free Person" İnsan Hüquqları Müdafia Cəmiyyəti,
- * "Gender və İnsan Hüquq" Araşdırma Birliyi,
- * "Güllüstan" Kimsəsiz Uşaq və Qadınlara Yardım İctimai Birliyi,
- * "Güzeran" Sosial Araşdırımlar İctimai Birliyi,
- * Gəncər üçün Təhsil Mərkəzi,
- * "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyi,
- * "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyi,
- * "Hüquq və İnkışaf" İctimai Birliyi,
- * Humanitar Tədqiqatlar Cəmiyyəti,
- * "Hüquqi və Demokratik İslahatlar Mərkəzi" İctimai Birliyi,
- * Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi,
- * "İnsan Hüquqları və Demokratik Cəmiyyət" İctimai Birliyi,
- * İnsan Hüquqları XXI əsr -Azərbaycan Fondu,
- * İctimai Problemlərin Tədqiqi Assosiasiyyası,
- * İnsan Hüquqları üzrə Monitoring və Maarifləndirmə Mərkəzi,
- * "Müsəir Cəmiyyət və Qadın Hüquqları" İctimai Birliyi,
- * "Qarabağ Azadlıq Teşkilati,
- * "Qarabağ Qazileri" İctimai Birliyi,
- * Qarabağ Mühəribəsi Əlliəri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi,
- * Qarabağ Əlliərinə Qayğı Cəmiyyəti,

Hüquq və İnkışaf" İctimai Birliyi (HiIB) 2004-cü ilin aprel ayında bir qrup hüquqşunas tərefindən yaradılıb və 31 may 2005-ci il tarixdə dövlət qeydiyyatına alınıb.

HiIB-in əsas məqsədi Azərbay-

canda vətəndaş cəmiyyətinin və demokratik institutların inkişafına, habelə, hüquqi islahatların aparılmasına yardım göstərməkdir. Birliyin fəaliyyət predmetine demokratik təsisatların inkişafına və qanunvericilik sisteminin təkmilləşdirilməsinə dəstək vermək, əhalinin hüquqi biliyərinin artırılması üçün maarifçilik işinin aparılması, hüquqi və demokratik islahatların aparılmasına yardım göstərməkdir.

HiIB indiyədək 38 layihə həyata keçirib. Bu layihələrin 21-i hüquq maarifçiliyi və hüquqi yardım, 4-ü şəkilər, 3-ü bələdiyyələr, 4-ü deputat-seçici əməkdaşlığı, 3-ü qeyri-hökumət təşkilatları, təhsil müəssisələri, QHT və KIV-lə əməkdaşlıqla respublikamızın hər bir rayon və şəhərlərində ictimaiyyətin fəal iştirakı ilə konfranslar, dəyirmi masaların keçirilməsi, müsabiqələrin və sərgilərin təşkil edilməsi əhalinin müxtəlif qrupları arasında hüquq mədəniyyətinin, hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədini daşımaqla universal dəyərlərin, insan hüquqlarının təbliğine xidmət edir.

Bu layihələr üzrə 8 min nəfərə yaxın şəxse şəfahi və yazılı hüquq mələhəti verilib, 3 minə yaxın şəxse bir-başa hüquq yardımını göstərilib və ya hüquqları dövlət orqanlarında və məhkəmədə müdafiə olunub, 18 iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə ərizəcəilərin xeyrine qərar çıxarılb.

Bunlarla yanaşı, 10 minə yaxın yerli və regional xarakterli dəyimi maşa, seminar və təlim keçirilib, hüquqi məlumat, hüquqların müdafiəsi və təhlil xarakterli 15 çap materialı (kitabça, broşur və buklet) hazırlanıb və nəşr edilib, "Vətəndaşların qanunvericilik təşəbbüsü hüququ" adlı qanun layihəsi hazırlanıb, qeyri-hökumət təşkilatları, şəkilər, bələdiyyələr, vətəndaşların müraciətləri və məhkəmələrin təkmilləşdirilməsi ilə bağlı qanunvericiliye bir sıra təklifler hazırlanıb.

Bu layihələr, əsasən, ATƏT-in Bakı ofisi, Avropa İttifaqı, AR Prezidenti yanında QHT-lər Dövlət Dəstəyi Şurası, ABŞ, Böyük Britaniya safirlikləri, German Marshall Fondu (BST), Avrasiya Əməkdaşlıq Fondu, NED və Soros Fondu tərefindən maliyyələşdirilib.

HiIB hazırda Avropa İttifaqının maliyyələşdirildiyi "Azərbaycanda seçki hüquqlarına və məlumatlılığına dəstek" layihəsini və Avropa İttifaqı tərefində maliyyələşdirilen və BMT-nin İnkışaf Programı tərefindən icra olunan "Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasına vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi" layihəsi çərçivəsində həyata keçirilən "Azərbaycanda sosial hüquqlar və onun müdafiəsinin təkmilləşdirilməsi" layihəsinə həyata keçirir.

HiIB ölkədə fəaliyyət göstəren bir sıra yerli və beynəlxalq (xarici) təşkilatlarla və diplomatik nümayəndəliklərlə əməkdaşlıq edir.

HiIB-in ali idarəetmə orqanı Ümumi Yığıncaq, icra orqanı İdarə Heyəti və Sədr, nəzarət orqanı Nəzarət-Təftiş Qrupudur. Birliyin üzvlər, əsasən, hüquqşunaslardır, Sədr və İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləridir. Birliyin hazırlı işçi heyəti layihə koordinatorundan, 2 hüquqşunasından, mühasibdən və ofis menecərindən ibarətdir.

Birliyin Sədri Hafiz Bəşir oğlu Həsənovdur.

Ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.10-cu bəndində "Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin

yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənevi dəyərlərinin təbliği məqsədile məarifləndirme tədbirlərinin keçirilməsi" aidiyəti qurumlar üçün bir vəzifə kimi müəyyən olunmuş və ötən dövr ərzində, bu istiqamətdə bir sıra zəruri tədbirlər təşkil edilmişdir.

Ombudsmanın təşəbbüsü ilə, ənənəvi olaraq, hər il Beynəlxalq Sülh Günü ərefəsində, yeni avqustun 21-dən sentyabrın 21-dək ölkəmizde "Sülh aylığı"nın elan edilməsi və bu aylıq çərçivəsində mərkəzi və yerli icra hakimiyəti orqanları, beynəlxalq təşkilatlar, təhsil müəssisələri, QHT və KIV-lə əməkdaşlıqla respublikamızın hər bir rayon və şəhərlərində ictimaiyyətin fəal iştirakı ilə konfranslar, dəyirmi masaların keçirilməsi, müsabiqələrin və sərgilərin təşkil edilməsi əhalinin müxtəlif qrupları arasında hüquq mədəniyyətinin, hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədini daşımaqla universal dəyərlərin, insan hüquqlarının təbliğine xidmət edir.

İnsan hüquqları sahəsində həyata keçirdiyimiz tədbirlər ölkəmizdə sülh mədəniyyətinin təbliğine və inkişafına xidmət edir.

"Sülh aylığı" çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Aparatın əməkdaşlarının, Ombudsmanın Gənəcə, Şəki, Quba və Cəlilabadda yerləşən və etraf rayonları əhatə edən regional mərkəzlərinin iştirakı ilə Bakı şəhərində və respublikanın rayonlarında silsilə tədbirlər davam etdirilmiş, bununla bağlı məlumatlar, mütəmadi olaraq, KIV-lər vasitəsilə yayılmışdır.

Faiq Ağayev yazar ki, Ombudsmanın nümayəndəsi Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdərəsində şəxsi heyətə peşə hazırlığı məşğələsində məruzəçi kimi iştirak edərək, Beynəlxalq Sülh Günü nüyan yaranma tarixi, onun əhəmiyyəti, Müvəkkil tərefindən hər il, ənənəvi olaraq, elan olunan "Sülh aylığı"nın mahiyyəti barədə məlumat vermişdir. Ombudsmanın Gənəcə Regional Mərkəzinin və İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin Gənəcə nümayəndiliyinin birgə təşkilatlığı ilə Sənaye və Texnologiyalar üzrə Gənəcə Dövlət Peşə Təhsili Mərkəzində, habelə, Göygöl rayon icra həkimiyyəti ilə birgə həmin rayonun Heydər Əliyev Mərkəzində, Cəlilabad Regional Mərkəzinin və Masallı, Astara, Cəlilabad və Lenkəran rayonları icra həkimiyyətlərinin birgə təşkilatlığı ilə adları çəkilən rayonlarda, Şəki Regional Mərkəzi tərefindən Xaçmaz və Quba rayonlarının kəndlərində, eyni zamanda Qubadakı "ASAN Həyat" Mərkəzində, habelə, Göygöl rayon icra həkimiyyəti ilə birgə həmin rayonun Heydər Əliyev Mərkəzində, Cəlilabad Regional Mərkəzinin və Masallı, Astara, Cəlilabad və Lenkəran rayonları icra həkimiyyətlərinin birgə təşkilatlığı ilə adları çəkilən rayonlarda, Şəki Regional Mərkəzi tərefindən Xaçmaz və Quba rayonlarının kəndlərində, eyni zamanda Qubadakı "ASAN Həyat" Mərkəzində, habelə, Göygöl rayon icra həkimiyyəti ilə birgə həmin rayonun Heydər Əliyev Mərkəzində, Cəlilabad Regional Mərkəzinin və Masallı, Astara, Cəlilabad və Lenkəran rayonları icra həkimiyyətlərinin birgə təşkilatlığı ilə adları çəkilən rayonlarda, Şəki Regional Mərkəzi tərefindən Xaçmaz və Quba rayonlarının kəndlərində, eyni zamanda Qubadakı "ASAN Həyat" Mərkəzində, habelə, Göygöl rayon icra həkimiyyəti ilə birgə həmin rayonun Heydər Əliyev Mərkəzində, Cəlilabad Regional Mərkəzinin və Masallı, Astara, Cəlilabad və Lenkəran rayonları icra həkimiyyətlərinin birgə təşkilatlığı ilə adları çəkilən rayonlarda, Şəki Regional Mərkəzi tərefindən Xaçmaz və Quba rayonlarının kəndlərində, eyni zamanda Qubadakı "ASAN Həyat" Mərkəzində, habelə, Göygöl rayon icra həkimiyyəti ilə birgə həmin rayonun Heydər Əliyev Mərkəzində, Cəlilabad Regional Mərkəzinin və Masallı, Astara, Cəlilabad və Lenkəran rayonları icra həkimiyyətlərinin birgə təşkilatlığı ilə adları çəkilən rayonlarda, Şəki Regional Mərkəzi tərefindən Xaçmaz və Quba rayonlarının kəndlərində, eyni zamanda Qubadakı "ASAN Həyat" Mərkəzində, habelə, Göygöl rayon icra həkimiyyəti ilə birgə həmin rayonun Heydər Əliyev Mərkəzində, Cəlilabad Regional Mərkəzinin və Masallı, Astara, Cəlilabad və Lenkəran rayonları icra həkimiyyətlərinin birgə təşkilatlığı ilə adları çəkilən rayonlarda, Şəki Regional Mərkəzi tərefindən Xaçmaz və Quba rayonlarının kəndlərində, eyni zamanda Qubadakı "ASAN Həyat" Mərkəzində, habelə, Göygöl rayon icra həkimiyyəti ilə birgə həmin rayonun Heydər Əliyev Mərkəzində, Cəlilabad Regional Mərkəzinin və Masallı, Astara, Cəlilabad və Lenkəran rayonları icra həkimiyyətlərinin birgə təşkilatlığı ilə adları çəkilən rayonlarda, Şəki Regional Mərkəzi tərefindən Xaçmaz və Quba rayonlarının kəndlərində, eyni zamanda Qubadakı "ASAN Həyat" Mərkəzində, habelə, Göygöl rayon icra həkimiyyəti ilə birgə həmin rayonun Heydər Əliyev Mərkəzində, Cəlilabad Regional Mərkəzinin və Masallı, Astara, Cəlilabad və Lenkəran rayonları icra həkimiyyətlərinin birgə təşkilatlığı ilə adları çəkilən rayonlarda, Şəki Regional Mərkəzi tərefindən Xaçmaz və Quba rayonlarının kəndlərində, eyni zamanda Qubadakı "ASAN Həyat" Mərkəzində, habelə, Göygöl rayon icra həkimiyyəti ilə birgə həmin rayonun Heydər Əliyev Mərkəzində, Cəlilabad Regional Mərkəzinin və Masallı, Astara, Cəlilabad və Lenkəran rayonları icra həkimiyyətlərinin birgə təşkilatlığı ilə adları çəkilən rayonlarda, Şəki Regional Mərkəzi tərefindən Xaçmaz və Quba rayonlarının kəndlərində, eyni zamanda Qubadakı "ASAN Həyat" Mərkəzində, habelə, Göygöl rayon icra həkimiyyəti ilə birgə həmin rayonun Heydər Əliyev Mərkəzində, Cəlilabad Regional Mərkəzinin və Masallı, Astara, Cəlilabad və Lenkəran rayonları icra həkimiyyətlərinin birgə təşkilatlığı ilə adları çəkilən rayonlarda, Şəki Regional Mərkəzi tərefindən Xaçmaz və Quba rayonlarının kəndlərində, eyni zamanda Qubadakı "ASAN Həyat" Mərkəzində, habelə, Göygöl rayon icra həkimiyyəti ilə birgə həmin rayonun Heydər Əliyev Mərkəzində, Cəlilabad Regional Mərkəzinin və Masallı, Astara, Cəlilabad və Lenkəran rayonları icra həkimiyyətlərinin birgə təşkilatlığı ilə adları çəkilən rayonlarda, Şəki Regional Mərkəzi tərefindən Xaçmaz və Quba rayonlarının kəndlərində, eyni zamanda Qubadakı "ASAN Həyat" Mərkəzində, habelə, Göygöl rayon icra həkimiyyəti ilə birgə həmin rayonun Heydər Əliyev Mərkəzində, Cəlilabad Regional Mərkəzinin və Masallı, Astara, Cəlilabad və Lenkəran rayonları icra həkimiyyətlərinin birgə təşkilatlığı ilə adları çəkilən rayonlarda, Şəki Regional Mərkəzi tərefindən Xaçmaz və Quba rayonlarının kəndlərində, eyni zamanda Qubadakı "ASAN Həyat" Mərkəzində, habelə, Göygöl rayon icra həkimiyyəti ilə birgə həmin rayonun Heydər Əliyev Mərkəzində, Cəlilabad Regional Mərkəzinin və Masallı, Astara, Cəlilabad və Lenkəran rayonları icra həkimiyyətlərinin birgə təşkilatlığı ilə adları çəkilən rayonlarda, Şəki Regional Mərkəzi tərefindən Xaçmaz və Quba rayonlarının kəndlərində, eyni zamanda Qubadakı "ASAN Həyat" Mərkəzində, habelə, Göygöl rayon icra həkimiyyəti ilə birgə həmin rayonun Heydər Əliyev Mərkəzində, Cəlilabad Regional Mərkəzinin və Masallı, Astara, Cəlilabad və Lenkəran rayonları icra həkimiyyətlərinin birgə təşkilatlığı ilə adları çəkilən rayonlarda, Şəki Regional Mərkəzi tərefindən Xaçmaz və Quba rayonlarının kəndlərində, eyni zamanda Qubadakı "ASAN Həyat" Mərkəzində, habelə, Göygöl rayon icra həkimiyyəti ilə birgə həmin rayonun Heydər Əliyev Mərkəzində, Cəlilabad Regional Mərkəzinin və Masallı, Astara, Cəlilabad və Lenkəran rayonları icra həkimiyyətlərinin birgə təşkilatlığı ilə adları çəkilən rayonlarda, Şəki Regional Mərkəzi tərefindən Xaçmaz və Quba rayonlarının kəndlərində, eyni zamanda Qubadakı "ASAN Həyat" Mərkəzində, habelə, Göygöl rayon icra həkimiyyəti ilə birgə həmin rayonun Heydər Əliyev Mərkəzində, Cəlilabad Regional Mərkəzinin və Masallı, Astara, Cəlilabad və Lenkəran rayonları icra həkimiyyətlərinin birgə təşkilatlığı ilə adları çəkilən rayonlarda, Şəki Regional Mərkəzi tərefindən Xaçmaz və Quba rayonlarının kəndlərində, eyni zamanda Qubadakı "ASAN Həyat" Mərkəzində, habelə, Göygöl rayon icra həkimiyyəti ilə birgə həmin rayonun Heydər Əliyev Mərkəzində, Cəlilabad Regional Mərkəzinin və Masallı, Astara, Cəlilabad və Lenkəran rayonları icra həkimiyyətlərinin birgə təşkilatlığı ilə adları çəkilən rayonlarda, Şəki Regional Mərkəzi tərefindən Xaçmaz və Quba rayonlarının kəndlərində, eyni zamanda Qubadakı "ASAN Həyat" Mərkəzində, habelə, Göygöl rayon icra həkimiyyəti ilə birgə həmin rayonun Heydər Əliyev Mərkəzində, Cəlilabad Regional Mərkəzinin və Masallı, Astara, Cəlilabad və Lenkəran rayonları icra həkimiyyətlərinin birgə təşkilatlığı ilə adları çəkilən rayonlarda, Şəki Regional Mərkəzi təref

Özbək abituriyent eyni vaxtda 18 ali məktəbə qəbul olunub



Özbək abituriyent Jaxangir Muxammadkarimov eyni vaxtda 18 ali məktəbə qəbul olunub ve ölkə tarixində özünləşməxsus rekorda imza atıb. O, daha bir universitetdən cavab gözləyir. AZERTAC xəber verir ki, Jaxangir Muxammadkarimovun ali məktəblərə qəbul olunduğu ölkələr sırasında Birleşmiş Ərəb Əmirlilikləri, Malayziya, Koreya Respublikası, Rusiya və digər ölkələrin adı var. O isə İ.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin Daşkənddəki filialını seçib. Xatırladaq ki, 2018-ci ildə bir özbək abituriyent dönyanın 14 ali məktəbinə qəbul olunmuşdu.


Yeməndə bombalanın həbsxana binasının dağııntıları altından 123 cəsəd çıxarılb

Yemənin cənub-qərbindəki Dhamar şəhərində yerləşən həbsxana binası Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri tərəfindən bombardanıb. AZERTAC Əl-Cəzire telekanalının saytına istinadla xəber verir ki, binanın dağııntıları altından 123 məhkumun cəsədləri çıxarılb. Şəhəri nəzarətdə saxlayan Hutsi üşyançılarının təmsilçisi bildirib ki, dağııntılar altında qalmış insanların cəsədlərinin axtarılması davam edir.

Bundan başqa, bombardman nəticəsində Dhamar şəhərində 50 nəfərin ölümü və 100-dən çox insanın da yaralandığı bildirilir. BMT Baş katibinin Yeməndəki xüsusi nümayəndəsi Martin Quiffits şəhərin bombardman edilməsini pisleyib və bu insidenti "facie" adlandırdı.



Uşaqlarda boy artımı



Fiziki inkişafın və boyun ləngiməsi orqanizmdə samatrop adlanan hormonun kifayet qədər olmaması nəticəsində meydana çıxır. Anadangəlmə qısa boyluluq zamanı uşağın çekisi və boyu yaşıtlarından geri qalır. Bunun ilk əlamətləri uşağı 2-3 yaşında özünü bürüzə verir. İllik boy artımı normada 7-8 santimetr olduğu halda həmin uşaqlarda 3-4 santimetr təşkil edir.

Həkim-endokrinoloq Gülay Məmmədova bu baretdə AZERTAC-a deyib: "Uşağı boyuna birbaşa təsir edən amillərdən biri onun düzgün qidalanmasıdır. Qidalanma rasionuna əsasən kalsium tərkibli maddələr üstünlük təşkil etməlidir. Həmin qidalara sərasına süd və süd məhsulları, həmçinin yumurta daxildir. Uşağın hər gün yumurta ilə qidalanması bu sahədə çox vacib əhəmiyyət daşıyır, çünki bilavasitə sümük sisteminə təsir göstərir".

Həkimin verdiyi məlumatata görə, A və B qrup vitaminları, balıq əti və qırmızı ət uşaqların boy artımına müsbət təsir göstərir: "Boy uzatmaq üçün kimyəvi preparatların qəbul edilməsi yolverilməzdir. Belə preparatların qəbulunun güclü eks təsiri ola biler. Boyu təbii yolla artırmaq üçün sağlam qidalanma ilə yanaşı fiziki hərəkətlərə də məşğul olmaq tövsiyə edilir. Hər gün kök şirəsi qəbul edilməsi də boy artımına nail olmaq üçün çox faydalıdır".

ELAN

"Dəniz" Onkoloji Xəstələrə Yardım İctimi Birliyinə məxsus 200574641 sayılı VÖEN itdiyi üçün etibarsız sayılır.

Quba rayonu Əhmədov Mürsəl Vaqif oğlunun adına verilmiş 0,06 hektar torpaq sahəsinə məxsus 30301004 sayılı şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Sabirabad rayonunun Xəlifli kənd sakini Mirzəyeva Diləfrus Umutvar qızının adına verilmiş 522 sayılı Dövlət Torpak Aktı itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavini:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməye bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyatında çap olunur.
Qəzetdə AzəRTAC, SIA və AZADINFORM informasiya agentliyklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600

Ses

Son sahifə

4 sentyabr

Azad Rəhimov "Qarabağ"ın şansları böyükdür"

Gənclər və idman naziri Azad Rəhimov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib. A.Rəhimov "Report"un Türkiyə bürosuna eksklüziv açıqlamasında Azərbaycan təmsilcisinin imkanlarını yüksək qiymətləndirdiyini bildirib. Lakin onun fikrincə, belə bir nüfuzlu yarışda heç bir qrupa asan demək olmaz: "Hər bir qrupun lideri var. Sözsüz ki, İspaniya "Sevilya"nın çox güclü komandadır. "Qarabağ" Lüksemburq "Düdelanji" və Kipr APOEL-i ilə isə evvəller də görüşdüyü üçün onları oyununa bələddir. Təbii ki, şanslar həmişə var və böyükdür".

Nazir "Qarabağ"la müqayisədə Türkiye təmsilcisi "Qalatasaray"ın Çempionlar Liqasında daha çətin qrupa düşdüyüni vurğulayıb: "İspaniyanın "Real Madrid" və Fransanın PSJ klubları ilə eyni qrupa düşdüyü üçün "Qalatasaray"ın oyunları daha ağır olacaq. Amma hər şey futbolçuların elindədir".



Ronaldo ardıcıl onuncu dəfə Portuqaliyanın ən yaxşı futbolcusu seçilib



"Y"eventus'un və Portuqaliya millisinin hücumçusu Cristiano Ronaldo ölkəsinin ən güclü futbolcusu seçilib. Qol.az-in xəberinə görə, ona Quinas de Ouro mükafati təqdim olunub.

Bu mükafati Portuqaliya Futbol Federasiyası təsis edib. Ronaldo sorğuunda Joau Feliks, Bruno Fernandes, Bernardo Silva və Ruben Nevesi qabaqlayıb.

O, 2007-ci ildən üzə bəri ardıcıl dördüncü, ümumilikdə onuncu dəfə bu mükafata layiq görüldü. Ronaldo yalnız 2010 və 2014-cü illerdə ən yaxşı oyuncu ola bilməyib.

Azərbaycan-Slovakiya oyununun hakimləri müəyyənləşib

Iyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçme mərhələsi çərçivəsində Slovakiya yığmasına qarşı keçirəcək oyunun hakimləri açıqlanıb. AFFA-nın məlumatında deyilir ki, matç şimali makedoniyalı hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Deyan Yakimovski olacaq. Ona Nikola Karakolev və Kuştrom Lika Kömək edəcəklər. Qarşılaşmada dördüncü hakim funksiyasını İqor Stoycevski yerinə yetirəcək. Azərbaycan-Slovakiya oyunu sentyabrın 6-da saat 20:30-da "Dalğa Arena"da start götürəcək.



Volkan Dəmirəl futbola "əlvida" dedi

Türkiyə millisinin və "Fənərbağça" klubunun sabiq futbolçusu Volkan Dəmirəl karyerasını başa vurub. İstanbul klubunun rəsmi saytında yer alan məlumatda deyilir ki, futbolçu 2002-ci ildən "Fənərbağça" klubunun şərəfini qoruyub. O, İstanbul təmsilcisinin heyətində 515, Türkiyə millisində isə 63 görüş keçirib. Volkan karyerası ərzində, həmçinin Türkiyənin "Kartalspor" klubunda da çıxış edib. Otuz yeddi yaşlı futbolçu "Fənərbağça"nın məşqçilər heyətində qapıcıları çalışdıracaq.

Azərbaycan karateçiləri "Bazel Open"də 6 medal qazanıblar

Karate üzrə milli komandanımız İsvəçrədə təşkil olunan "Bazel Open" beynəlxalq turnirində uğurla çıxış edib. AZERTAC xəber verir ki, millimizin üzvü Şahin Atamov "Masters" seriyalı ustaların yarıçonunda çempion olub. Novruz Əliyev və İləhə Qasımovə isə bürünc medal qazanıblar.

Fərdi yarışlarda İ.Qasımovə (55 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) ikinci yeri, N.Əliyev (75 kq) üçüncü pilləni tutublar. "Bazel Open"da 28 ölkədən 788 idmançı birincilik uğrunda mübarizə aparıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib.



Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməye bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyatında çap olunur.
Qəzetdə AzəRTAC, SIA və AZADINFORM informasiya agentliyklərinin məlumatlarından istifadə olunur.